



XALQ QƏZETİ

№ 43 (29015) 22 fevral 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrələrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransa-dan olan həmsədr Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan

edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilsin.

2. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli

Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962; 2018, №4, maddə 670) 1-ci hissəsində "220 (iki yüz iyirmi)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1,0 (bir) milyon manat ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çırxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çırxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon (iki milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin və "Döyüş Qardaşlığı" Beynəlxalq Veteranlar Təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

Görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunuldu.

Ruslan Auşev Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışdı və ulu öndərin xatirəsini daim yad etdiyini bildirdi.

Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən

məmnunluğunu ifadə etdi və onun ulu öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirdi.

Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğuladı, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini dedi.

AZƏRTAC

Prezident İlham ƏLİYEV:

Cənub Qaz Dəhlizi layihəsi

Avropanın enerji xəritəsini dəyişdirir



Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çatma bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Xəzər dənizinin Azərbaycan sektorundakı enerji qaynaqlarını Avropaya ixrac edəcək Cənub Qaz Dəhlizi hazırda dünyada reallaşdırılan nəhəng layihələrdən biri kimi beynəlxalq aləmin diqqət mərkəzindədir.

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində adıçəkilən dəhlizin məşvərət şurası çərçivəsində nazirlərin beşinci toplantısının keçirilməsi bunun əyani nümayişinə çevrildi.

Prezident İlham Əliyev nitqində ölkəmiz tərəfindən sözügedən mühüm prosese 2015-ci ildə start verildiyini, Azərbaycanın belə bir əməkdaşlıq formatının təşəbbüskarı olduğunu xatırladı. Eyni zamanda, Cənub Qaz

Dəhlizi layihəsini davamlı şəkildə dəstəkləyənlər sırasında Avropa Komissiyasının, ABŞ hökumətinin önəmli rol oynadığını, həmçinin qonşularımız Türkiyə və Gürcüstanın, Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın bu təşəbbüsün gerçəkləşməsində məsul bir komanda rolunda çıxış etdiklərini diqqətə çatdırıb.

(ardı 8-ci səhifədə)



Elmar MƏMMƏDYAROV:
Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir



Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı



Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı olub



Hulusi AKAR: Türkiyə terror yuvalarını dağıtmaqda qərarlıdır

Zərifə SALAHOVA: Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır

□ *Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində milli mədəniyyət intibah dövrünü yaşayır, incəsənətin bütün sahələrdə, o cümlədən muzey işində böyük uğur və inkişaf müşahidə edilir.*

Bunu Trendə görkəmli ictimai xadim, Miniatur Kitab Muzeyinin təsisçisi və direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova deyib.

Z.Salahova bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində Azərbaycanda müasir muzey şəbəkəsi yaranıb, unikal memarlığı və zəngin eksponatları olan yeni muzey və tarix-diyarşünaslıq mərkəzləri bərpa edilib və tikilib, milli-mədəni dəyərlərin qorunmasına və onların gələcək nəsillərə çatdırılmasına böyük diqqət ayrılır. Xalqımızın qədim zamanlardan müasir dövrdək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayır.

O qeyd edib ki, bu gün incəsənətin və milli dəyərlərin unikal icmlərinin yer aldığı muzeylərimizin geniş şəbəkəsi respublikanın bütün regionlarını əhatə edir: "Muzeylər bir çox onilliklər ərzində sırf mədəniyyət ocağı kimi fəaliyyət göstərdikdən sonra vaxt keçdikcə xarici aləmə açıq və cəmiyyətin həyatında fəal iştirak edən elmi-tədris mərkəzlərinə çevrildilər. Nümunə qismində Azərbaycan Xalça Muzeyini göstərmək olar. Bu, nəinki modern tərzdə olan gözəl bina, eləcə də muzeydə milli xalçaçılığın praktiki olaraq bütün məktəb və istiqamətlərini təmsil edən çoxlu sayda eksponatlar toplanıb. Yaxud 2014-cü ildə "Ən yaxşı memarlıq layihəsi" nominasiyasında "Designs of the Year" beynəlxalq mükafatına layiq görülmüş Heydər Əliyev Mərkəzi. Bu, sadəcə şəhərimizi bəzəyən unikal tikili deyil, mərkəzdə ümummilli lider



Heydər Əliyevin fəaliyyəti ilə yanaşı, həm də respublikanın nailiyyətləri ilə bağlı tarixi dövrün nadir eksponatları toplanıb. Xüsusilə qeyd etmək istərdim ki, Mehriban Əliyevanın sayəsində milli xalçaçılıq sənətinin nadir nümunələri ölkəyə qaytarılıb və bu, milli irsə xüsusi münasibətin parlaq göstəricisidir".

Z.Salahova xatırladı ki, bu il aprelin 23-də ümummilli lider Heydər Əliyevin sayəsində yaradılmış Miniatur Kitab Muzeyinin 17 yaşı tamam olacaq. "Dünyada ilk özəl Miniatur Kitab Muzeyinin ekspozisiyası dünyada ən böyük miniatur kitab kolleksiyası olaraq "Ginnesin" Rekordlar kitabına düşüb. Biz fəaliyyətimizi genişləndirərək Naxçıvan, Gəncə və Şəkidə filiallar açmışıq. Hazırda kolleksiya 80-dən artıq ölkədən gətirilmiş 8700-dən çox miniatur kitabdan ibarətdir. Bu illər ərzində muzey Bakıda gənclərin, yaradıcı ziyalıların və xarici qonaqların böyük marağını cəlb edən

diqqətləyi q yerlərdən birinə çevrilib. Muzeyi ziyarət edənlər arasında çoxlu məşhur şəxslər var. Mehriban Əliyeva muzeyimizə iki nadir nəşr – Rəsul Həmzətovun 1969-cu ildə çap olunmuş "Qədim yazılar" ("Письмена") və 1979-cu ildə nəşr olunmuş illüstrasiyalı və dəri cildli "Puşkinin şeirləri"ni hədiyyə edib. Bundan başqa, 1894-cü ilin illüstrasiyalı nəşri – "Kırılövün təmsillərinin külliyyatı" Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsidir. Biz Azərbaycanlılar qədim və zəngin tariximizlə, mədəniyyətimizlə fəxr edirik, Azərbaycanı dünyada əsrilər boyunca mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsever, qədim və bərəkətli torpaq kimi tanımaq istəyirik".

Muzey direktoru vurğulayıb ki, Mehriban Əliyeva öz istedadı, zəkası, zəhmətseverliyi, Vətəninə və xalqına böyük sevgisi sayəsində Azərbaycanı dünyada uğurla təbliğ edən bir insandır.

□ *Fevralın 21-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ili tamam olur. Komissiyanın sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədیارov bununla əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.*

– *Cənab nazir, məlum olduğu kimi, siz UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədrisiniz. Bu il Milli Komissiyanın yaradılmasının 25 ili tamam olur. Milli Komissiyanın yaranmasının tarixçəsi, əsas fəaliyyət istiqamətləri, UNESCO ilə uğurlu əməkdaşlıq və gələcək planlar barədə məlumat verməyinizi xahiş edirik.*

– UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 1994-cü il fevralın 21-də ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə yaradılıb. Həmin sərəncamla Milli Komissiya Xari-



Elmar MƏMMƏDYAROV:

Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadıqdır

ci İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. 2005-ci il sentyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. Dövlətimizin başçısının 2018-ci il 29 avqust tarixli sərəncamı ilə Milli Komissiyanın yeni tərkibi təsdiq olundu. Hazırda Komissiyanın 17 üzvü var. Milli Komissiyanın iclaslarında komissiyanın cari fəaliyyəti və gələcək planları ətrafında fikir mübadiləsi aparılır. Milli Komissiyanın gündəlik fəaliyyəti komissiyanın Daimi Katibliyi tərəfindən həyata keçirilir.

Milli Komissiya aidiyyəti nazirliklərin, dövlət və ictimai təşkilatların UNESCO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq həyata keçirilməsində əlaqələndirici rol oynayır. UNESCO-nun program və tədbirlərində hazırlanmasında və reallaşdırılmasında Azərbaycan Respublikasının fəal iştirakını təmin edir, bu təşkilatla üzv ölkələrin milli komissiyaları ilə əlaqələrin inkişaf etdirir və ölkəmizin mənafeyinə xidmət edən müştərk proqramlarda və tədqiqat işlərində iştirak edir. Milli Komissiya yerli qurumların müvafiq layihələrinin həyata keçirilməsinə dəstək verir, bundan əlavə, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə birgə tədbirlər həyata keçirir.

Bu il Milli Komissiyanın yaradılmasının 25 ilinin tamam olmasını nəzərə alaraq, ölkə daxilində və xaricində, o cümlədən UNESCO-nun Baş Qərargahında bir sıra tədbirlərin keçirilməsini planlaşdırırıq.

Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası UNESCO dəyərləri və prinsiplərinə sadıqdır və bu, UNESCO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqlənir. Azərbaycan-UNESCO əlaqələrinin təməlinin qoyulmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Hələ sovet dövründə ulu öndər UNESCO-nun Azərbaycan ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edib.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il iyunun 3-də UNESCO-ya üzv oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin dekabrında UNESCO-nun baş direktoru Federiko Mayorla keçirdiyi görüş UNESCO ilə uğurlu əməkdaşlıq münasibətlərinin inkişafına təkan verib.

Hazırda Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Xanım Mehriban Əliyevanın himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, gender bərabərliyi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Məhz xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.

– *Ölkəmiz UNESCO ilə əməkdaşlıq münasibətləri çərçivəsində bir sıra layihələri maliyyələşdirir. Bununla əlaqədar nə deyə bilərsiniz?*

– Bu əlaqələrə misal olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə

2013-cü ildə imzalanmış, UNESCO-Azərbaycan əməkdaşlığının genişlənməsində xüsusi rol oynayan "Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"ni göstərmək olar. Sazişə uyğun olaraq, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO-nun xətti ilə bir sıra Afrika ölkələrində (Uqanda, Keniya, Tanzaniya və Liberiyada) qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, Banqladeş və Qvatemalada davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələr həyata keçirilib. Bu, heç şübhəsiz ki, beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artmasına xidmət edir və Azərbaycanın yeni keyfiyyətdə – donor dövləti qismində UNESCO çərçivəsində müsbət imicinin daha da möhkəmlənməsinə imkan yaradır.

– *Təşkilatla əməkdaşlıq çərçivəsində son uğurlar barədə qısa məlumat verə bilərsinizmi?*

– 2018-ci il UNESCO çərçivəsində ölkəmizin bir sıra nəzərdə tutulan uğurları ilə yadda qaldı. Ötən il iyunun 24-dən iyulun 4-dək Bəhreyn Kralığının paytaxtı Manama şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası çərçivəsində komitənin növbəti sessiyasının 2019-cu ildə Bakıda keçirilməsinə dair qərar qəbul edildi və ölkəmiz həmin komitənin sədri seçildi. Qeyd etmək istərdim ki, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Ümumdünya İrs Komitəsi tərəfindən dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edilir.

Ölkəmizin əldə etdiyi digər bir uğur 2018-ci ilin iyununda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməyimiz oldu. Kəskin rəqabət şəraitində ölkəmizin apardıdığı geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan 90 səsə 7 namizəd arasında ən çox səs yığaraq komitədə iki vakant yerdən birinə üzv seçildi. Bu, heç şübhəsiz ki, ölkəmizin böyük nailiyyətidir və Azərbaycanın beynəlxalq arenada, o cümlədən UNESCO-dakı nüfuzunun göstəricisidir.

Bu komitə dünya xalqlarının qeyri-maddi mədəni irsinin mühafizəsi, irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına daxil edilməsi ilə bağlı qərarların qəbul olunduğu qurumdur.

Bundan əlavə, bildirmək istərdim ki, 2018-ci il noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi "Çövkn – ənənəvi Qarabağ üstü oyunu" faylı ilə bağlı milli hesabat qəbul olundu. Eyni zamanda, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə "Dədə Qorqud/Korkyt Ata/Dədə Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiyası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprəzentativ Siyahısına daxil edildi.

– *Ötən il "Bakı prosesi"nin 10 illi tamam oldu. Bu proses çərçivəsində Azərbaycan ilə UNESCO arasında həyata keçirilən əməkdaşlıq əlaqədar fikirlərinizi bilmək istərdik.*

– 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan "Bakı prosesi"nin 10 illi tamam oldu. Bu əlamətdar hadisə il ərzində milli və beynəlxalq səviyyədə qeyd edildi.

"Bakı prosesi" çərçivəsində keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri də məhz UNESCO-dur. Forum qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas global platformaya çevrilib. Bu forum çərçivəsində UNESCO-nun müxtəlif tədbirləri təşkil olunur. Vurğulanmalıdır ki, UNESCO-nun baş direktoru BMT-yə təqdim etdiyi illik hesabatda "Bakı prosesi"nin əhəmiyyətini və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu xüsusi qeyd edir. Ötən il oktyabrın 25-26-da təşkil olunan VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Bakı prosesi"nin 10 illiyinə həsr edilən plenar

sessiya uğurla keçirildi. Qeyd olunanlar Azərbaycanın UNESCO üçün mədəniyyətlərarası dialoqun təşviqində çox dəyərli tərəfdaş olduğunu sübut edir.

– *Məlumdur ki, Ermənistanın yeritdiyi işğal siyasəti nəticəsində zəbt olunmuş ərazilərimizdə mədəni sərvətlərimiz dağıdılıb. Ermənistan tərəfi Azərbaycanın mədəni irs nümunələrinin mənimənilməsi istiqamətində cəhdlərini davam etdirir. Bu məsələ ilə bağlı UNESCO çərçivəsində həyata keçirilən fəaliyyət barədə nə deyə bilərsiniz?*

– Qeyd etdiyiniz məsələlər Milli Komissiyanın fəaliyyətində əsas prioritet kimi daim diqqət mərkəzindədir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni sərvətlərin dağıdılması məsələsi UNESCO rəsmiləri ilə müxtəlif səviyyələrdə keçirilən ikitərəfli görüşlərdə mütəmadi olaraq qaldırılır. Ermənistan tərəfindən Azərbaycanın mədəni irs nümunələrinin mənimənilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınır.

Milli sərvətlərimizin dağıdılması məsələsi, həmçinin UNESCO-nun aidiyyəti komitə iclaslarında və digər beynəlxalq tədbirlərdə gündəmə gətirilir. Çıxışlar zamanı ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin vəhşicəsinə dağıdılması vurğulanır və bunun qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə çağırış edilir.

Bir az əvvəl qeyd etdiyim kimi, ötən il noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçirildi. Sessiya zamanı 2013-cü ildə UNESCO-nun siyahısına daxil edilmiş "Çövkn – ənənəvi Qarabağ üstü oyunu" faylı ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabat qəbul olunub. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağılıq Qarabağ və 7 ətraf rayonunun işğalı faktı və işğalın Azərbaycanın irsi üçün yaratdığı fəsadlar əks olunub.

Bundan əlavə, sessiya çərçivəsində "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiyasının müzakirələri zamanı Ermənistan tərəfi komitədəki üzvlüyündən sui-istifadə edərək ölkəmizə qarşı kirkin kampaniya aparır, xalqımızın mədəni irsinin mənimənilməsi iddiaları ilə çıxış edir, komitənin işini siyasiləşdirir və aqressiv davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirir. Buna baxmayaraq, Azərbaycan tərəfindən aparılmış iş nəticəsində erməni tərəfinin təhrikçi cəhdləri iflasa uğradı, adıçkəkilən nominasiyamız UNESCO-nun siyahısına daxil edildi.

Vurğulamaq istərdim ki, Azərbaycan artıq dörd çoxmillətli nominasiyanın ("Novruz bayramı", "Lavaş", "Kamança", "Dədə Qorqud") UNESCO siyahısına daxil edilməsinə nail olub. Regional əməkdaşlıqdan bəhs edən Ermənistanın heç bir çoxmillətli nominasiyası yoxdur. Bu, bir tərəfdən, Ermənistanın mədəni sahədə də regionda təcrid olunduğunun, digər tərəfdən isə, ölkəmizin UNESCO çərçivəsində regional əməkdaşlıqda əldə etdiyi uğurların göstəricisidir.

Ölkəmizin UNESCO çərçivəsində həyata keçirdiyi bu fəaliyyət, heç şübhəsiz ki, xalqımızın zəngin və çoxəsrlik milli irsinin mühafizəsinə və beynəlxalq səviyyədə təbliğinə xidmət edir. Erməni yalanlarının ifşa olunması, ermənilərin iddialarına son qoyulması istiqamətində səylər davam etdiriləcək.

Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

□ *Fevralın 21-də (BBMM) "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.*

Dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələr cəlb olunduğu layihənin iştirakçıları BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovla görüşüblər.

Ölkəmizdə multikultural ənənələrin qorunub saxlanması, təbliği ilə bağlı mühüm layihələrin həyata keçirildiyini deyan K.Abdullayev Azərbaycan dövlətinin multikulturalizm siyasətindən və bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Beynəlxalq multikulturalizm qış və yay məktəblərinin keçirildiyini deyan K.Abdullayev bildirib ki, multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlətimizin qarşısı qaydılmaq hədəf kimi bu istiqamətdə mühüm layihələr həyata keçirilir, azərbaycanlı tələbə gənclərlə xarici həmkarları arasında sıx əlaqələrin və səmimi dostluq münasibətlərinin qurulmasında mühüm addımlar atılır.

Qeyd olunub ki, ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəblərinin məqsədi Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə öz gözəli ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Almaniya, İtaliya, Portuqaliya, İndoneziya, Rusiya, Gürcüstan və digər xarici ölkələrdəki universitetlərdə BBMM tərəfindən Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən K.Abdullayev bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu



fənnin əhəmiyyəti olduqca böyükdür. Daha sonra bu universitetlərin tələbələri Azərbaycandakı multikultural mühitlə tanış olmaq məqsədilə ölkəmizə dəvət edilir və səkkizinci dəfədir keçirilən multikulturalizm məktəbinin təşkil olunması bunun əyani sübutudur.

K.Abdullayev deyib: "Bizim məqsədimiz odur ki, azərbaycanlı və xarici gənclər arasında sıx əlaqələr qış və yay məktəbləri başa çatdıqdan sonra da davam etsin. Ümidvaram ki, bu münasibətlər və səmimi dostluq əlaqələri bundan sonra da davam edəcək. Arzu edərdim ki, siz gənclər mənim Vətənim Azərbaycanı da öz ölkəniz kimi sevsiniz. Qış və yay məktəblərinin iştirakçıları gələcəkdə Azərbaycanla bağlı əlaqələrin bizim mərkəz vasitəsilə qura bilərlər".

Yay və qış məktəblərində iştirak edən tələbələr mərkəzin nəzdində "Azərbaycanın gənc dostları klubu"nu yaratdıqlarını deyan BBMM-in Himayəçilər Şurasının sədri gənclərə həmin kluba üzv olmağı arzulayıb.

Tədbirdə çıxış edən Etibar Nəcəfov bildirib ki, Azərbaycanda keçirilən çoxlu beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və ölkəmizdə bu sahəyə böyük diqqət ayrılır. O, VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin proqramı, bağlanmış mərasimi barədə məlumat verib, səfər müddətində iştirakçılarla keçirilən görüşlərdən söz açıb.

Yunanistan, Braziliya, Bosniya və Herseqovina, İspaniya, Nepal, Gürcüstan, Afrika, Serbiya, Yaponiya və digər ölkələrdən olan iştirakçılar Qış Məktəbinin proqramından və onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını söyləyib, Azərbaycan hökumətinə, BBMM-ə minnətdarlıqlarını bildirib. Səfər çərçivəsində olduqları məkanlardan xoş təəssürlərlə ayrılan qonaqlar xalqımızın qonaqpərvərliyini xüsusi qeyd ediblər.

Sonra Qış Məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, Qış Məktəbində Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanistan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliya tələbələri iştirak edirlər. Qış Məktəbinin iştirakçılarına Azərbaycanı multikultural dürum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr oxunub.

Müasir mərhələdə müstəqil xarici siyasət yeritmək, heç şübhəsiz, asan iş deyil. Hazırda global miqyasda çox ziddiyyətli geosiyasi proseslər gedir. Dünyanın böyük dövlətləri öz maraqlarını təmin etmək üçün güc tətbiq etməkdən belə çəkinmirlər. Bu zaman beynəlxalq hüququn normaları pozula bilər və beynəlxalq təşkilatların iradəsi nəzərə alınmır. Belə bir şəraitdə müstəqilliyinə nail olmuş ölkələrin xarici siyasətlərini hansı prinsiplər üzərində qurması məsələsi aktuallıq kəşb edir. Bundan başqa, artıq bir neçə ildir ki, gənc müstəqil dövlətlər xarici siyasət kurslarını müəyyənləşdiriblər. Azərbaycanın xarici siyasətində başlıca prinsip nədən ibarətdir? Müasir mərhələdə onun gözlənilməsi nə dərəcədə mümkündür? Bu kimi suallara dövlət başçısı İlham Əliyev Real televiziyasına müsahibəsində ətraflı cavab verib.

Xarici siyasətin vahid xətti: Ulu öndərin yaratdığı sistemin uğurlu inkişafı

Azərbaycan Gəncləri Gününe həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin ölkənin xarici siyasət kursu ilə bağlı ifadə etdiyi fikir ekspert dairələrində geniş rezonans doğurub. Dövlət başçısının irəli sürdüyü tezis müxtəlif kontekstlərdə təhlil edilir. İlham Əliyev həmin tədbirdə ifadə etdiyi fikrin əsas mənasını Real televiziyaya kanalına müsahibəsində geniş izah edib. Ölkə rəhbəri deyib: "...bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylenilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, həz xarici siyasətdə onu da etməliyəyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq".

Bu fikri analiz edən ekspertlər Prezidentin xarici siyasət kursuna yeni məzmun çalırı verdiyini ifadə edirlər. Məsələyə bir qədər geniş aspektdə yanaşırdıqda isə, əslində, 1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasət kursunun düşünülmüş vahid bir sistem

üzrə dəqiqliklə reallaşdığını görə bilərik. Bu siyasətin təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Onlar global geosiyasi trendləri ciddi surətdə nəzərə almaqla milli maraqları maksimum təmin etməyə istiqamətlənib. Bu prizmadan baxdıqda, dövlət başçısının müasir şəraitdə xarici siyasəti yaratdıqlıq inkişaf etdirmək zərurətini ifadə etdiyini görürük.

Məsələnin bu tərəfinin geniş analizinə ehtiyac vardır. Prezident açıq ifadə edir ki, Azərbaycan regionda balans axtarmır. Rəsmi Bakı böyük güclərin maraqlarını tarazlaşdırmaqla məşğul olmur. Ümumiyyətlə, belə bir mövqe tutmaqla müstəqil xarici siyasət yeritmək mümkün deyil. Çünki başlıca hədəf başqalarının maraqlarını balanslaşdırmaq olduqda, onda məcburen həmin qüvvələrin maraqları təmin edilməli olur. Deyək ki, Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmaq üçün birbaşa onların müəyyən etdiyi şərtlər daxilində tarazlıq yaratmaq lazım gəlir. O halda xarici siyasətdə müstəqillik xətti itir. Onu daim başqalarının şərtlərinə uyğunlaşdırmaq və hətta tabe etmək lazım gəlir. Belə bir kursun sistemliliyindən də söhbət gedə bilməz. Çünki sistemlilik şərtləri daim kənar mühitdən asılı olur. Bu zaman hansı dəyişikliklərin baş verə biləcəyini müəyyən etmək imkansızdır. Ən yaxşı halda dəyişikliyə çevik reaksiya vermək ola bilər. Bu da son nəticədə milli dövlətçiliyə xidmət etmir.

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı



Xarici siyasətdə balans axtarmağın potensial imkanları da çox məhdu olur. Səbəb odur ki, dövlət daim başqalarına güzəşt etməyə çalışır. Bu halda müəyyən bir həddə dövlətçiliyin "qırmızı xətti" ilə kənar qüvvənin maraqları arasında seçim etməli olursan. Onda bütövlükdə xarici siyasət dolaşığa düşür və onun nizamı pozulur. Faktiki olaraq dövlət dalana dirənmiş olur. Cənubi Qafqazda Ermənistanın təmsilində bunun nümunəsi vardır. İrəvan əvvəlcə Rusiyanın maraqlarını təmin etməklə məşğul oldu. Bir neçə il sonra bu çərçivənin manevr imkanları tükəndi. Kreml zərər qədr də öz marağından kənara çıxmanı qəbul etmədi. Onda Ermənistan Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmağa cəhd göstərdi. Bunun iki faciəvi nəticəsini göstərə bilərik.

Birincisi, Ermənistan parlamentində terror hadisəsi törədildi. Bu hadisə ilə İrəvan balanslaşdırma mövqeyindən xeyli çəkildi. İkinci hadisə Ermənistanın Avropa İttifaqına assosiativ üzv olmaq cəhdi ilə əlaqədar baş verdi. Kremldən olan təpki S.Sarkisyanı dərhal Avrasiya İqtisadi İttifaqına daxil olmağa məcbur etdi. Həmin hadisədən sonra Ermənistan

rəhbərliyi "və-və" prinsipi üzrə siyasət yeridə biləcəyini bəyan etdi. Yəni "ya-ya" güclərdən birini seçməkdirsə, "və-və" hər ikisini eyni zamanda seçmək deməkdir. Bunu ekspertlər "eyni zamanda iki stulda oturmaq" kimi qiymətləndirdilər. Və Əl rəsmiləri məcbur olub açıq bəyan etdilər ki, bu, mümkün deyil, İrəvan çaşıb qalar. Bununla da kənar qüvvələrin maraqlarını balanslaşdırmağın ikinci erməni ssenarisi də puç oldu. Nəhayət, N.Paşiyan birbaşa müstəqillik məsələsini qabardaraq Rusiya ilə yanaşı Qərblə də yaxın olmaq istəyini bəyan etdi. Bu cəhd də dalana dirənib. Kreml dəfələrlə erməni rəhbərliyinə xəbərdarlıq göndərüb. Şübhə yoxdur ki, son nəticədə üçüncü cəhd də nəticəsiz qalacaq. Çünki müstəqilliklə başqalarının maraqlarını balanslaşdırmaq xətti bir-biri ilə ziddiyyət təşkil edir.

Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycanın milli maraqları!

Bu müqayisələrin fonunda Azərbaycanın xarici siyasətinin milli maraqlar üzərində qurulduğunu incəlikləri

xətt daha qabarıq şəkildə özünü göstərməyə başladı. Zaman-zaman rəsmi Bakı qonşuluqda olan böyük dövlətlərlə bərabər Avropa İttifaqı və ABŞ-ın da milli maraqlarımızı nəzərə alaraq siyasət yeritmələrinə nail oldu. Bunun təsdiqi enerji layihələri, nəqliyyat sahəsində dəhlizlərin yaradılması, qarşılıqlı əlaqələrin Azərbaycanın maraqlarına uyğun sistemləşdirilməsi prosesidir. Al ilə əlaqələrin Brüsselə təqdim etdiyi assosiativ üzlük şərtləri çərçivəsində deyil, Azərbaycan rəhbərliyinin işləyib hazırladığı xüsusi tərəfdaşlıq sənədi üzrə inkişaf etdirilməsi buna əyani misaldır.

Başqa nümunələr də gətirmək olar. Lakin yuxarıda vurğulanan məqamlar da göstərir ki, Azərbaycan milli maraqlarından çıxış edərək daim öz mövqeyini qoruyub və regionda hansısa geosiyasi balans yaranıbsa, bu, Azərbaycanın milli maraqlarına xidmət edən tarazlıqdan ibarət olub. Konkret ifadə etsək – Azərbaycanın milli maraqları müxtəlif qüvvələr arasında maraqlar balansının yaradılması hesabına deyil, balansın özü milli maraqlarımızın tələb etdiyi şərtlər daxilində reallaşsın.

İndi bu proses özünün yeni səviyyəsinə yüksəlib. Bunun da konkret səbəbləri vardır. Məsələ ondan ibarətdir ki, hazırkı mərhələdə global miqyasda geosiyasi proseslərin sürəti daha da artıb və eyni zamanda, qeyri-müəyyənlik çoxalıb. Prezident İlham Əliyev onu vurğulayıb ki, indi bir sıra böyük dövlətlər güc mövqeyindən çıxış edirlər. Deməli, regionda istənilən vaxt gözlənilməz hadisələr baş verə bilər. Azərbaycan bu kimi hallara hazırdır və daim öz milli maraqlarından çıxış edəcək. Burada hər hansı böyük bir gücün maraqlarına uyğun öz mövqeyindən çəkilmək kimi bir şey olmayacaq. Deməli, artıq açıq və qəti bir şəkildə hər kəs bilməlidir: Azərbaycan öz milli maraqlarını kimsəyə güzəştə getməyəcək!

Newtimes.az

2019-cu il fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) birinci iclası keçirilib.

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri – Xələf Xələfov), İran İslam Respublikasının (rəhbəri – R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri – İ.B.Bratchikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul ediblər.

İclasda Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib, imzalanmış sazişlər üzrə dövlətdaxili prosedurların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə



məlumat verilib.

Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunaraq, layihənin bir sıra müddəaları razılaşdırılıb. Gələcəkdə bu sənədin müzakirəsi davam etdiriləcək.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndiriblər. İlk görüşün yüksək səviyyədə təşkil edildiyi üçün Azərbaycana minnətdarlıqlarını ifadə ediblər.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstanda keçiriləcək.

"Xalq qəzeti"

Türkiyə-Ermənistanla sərhəddə hərbi təlimlər keçirir

Türkiyə Ermənistanla sərhəddə, Qars vilayətində geniş-miqyaslı hərbi təlimlər keçirir.



Baş Qərargahın yaydığı məlumatda bildirilir ki, 9-cu ordu komandanlığının 15 müttəfiq və dost ölkənin hərbiçiləri ilə birgə keçirdiyi "Qış-2019" təlimləri fevralın 22-də başa çatır. Mürəkkəb relyefli ərazidə keçirilən təlimlər zamanı atış proqramı uğurla yerinə yetirilmiş və qarşıya qoyulmuş vəzifələr reallaşdırılmışdır.

Təlimlər zamanı Türkiyə hərbiçilərinin yerli istehsalı olan silahlardan istifadə olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokörpü vasitəsilə təlimlərin gedişi ilə tanış olub.

Əhalinin sülhə hazırlanmasına sadıqlıq çox ümidverici siqnaldır

Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadıqlığı çox ümidverici siqnaldır. Bunu ATƏT-in baş katibi Tomas Qreminger Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.



T.Qreminger bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Minsk prosesində irəliləyiş görməyə ümid edirik. Azərbaycan və Ermənistan rəhbərliyinin əhalinin sülhə

hazırlanmasına sadıqlığı çox ümidverici siqnaldır. Mən mövcud olan bütün vasitəçilik formatlarında birgə konstruktiv iş üçün səylərimizin fəallaşdırılmasının vacibliyini vurğulamaq istərdim".

Ermənistana məxsus taktiki PUA məhv edilib



ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, fevralın 21-də günorta

saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstəriblər.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

"Xalq qəzeti"

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub



Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyindən aldığımız məlumata bildirilir ki, təntənəli mərasimdə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev

tərəfindən əsası qoyulan və cənab İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının



nın müasir tələblərə cavab verən peşə hazırlığından bəhs edib və son illər bu sahədə qazanılan uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımları diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri

qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

"Xalq qəzeti"

İranda hərbi-dəniz təlimləri

İran Hörmüz boğazında və Hind okeanının şimalında hərbi təlimlərə başlayıb.



Hərbi təlimlərin açılış mərasimində İran ordusunun Hərbi Dəniz Qoşunları komandanı, admiral Hüseyn Xanzadi bildirib ki, hərbi təlimlərdə bezi vasitələrdən ilk dəfə istifadə olunacaq və sualtı gəmidən ilk dəfə atəş açılacaq.

Təlimin keçirilməsində əsas məqsəd lazım gələrsə, Hörmüz boğazı vasitəsilə neft daşımalarının qarşısını almaq üçün İran ordu və donanmasının imkanlarını nümayiş etdirməkdir. Üç gün davam edəcək hərbi təlimlərdə sualtı qayıqlar, hərbi gəmilər, müşahidə vertolyotları və təyyarələr də iştirak edəcəklər.

Təlimlər əsasında 2 milyon kvadratkilometr ərazini əhatə edəcək. Xatırladaq ki, İran körfezi ölkələrinin satdığı neftin üçdə biri Hörmüz boğazı vasitəsilə daşınır.

"Xalq qəzeti"

Prezident İlham ƏLİYEV: Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişdirir



(əvvəli 1-ci səhifədə)

Dövlətimizin başçısı çıxışında Cənub Qaz Dəhlizi layihəsinə maraq göstərən dövlətlərin sayının getdikcə artması kimi mühüm bir məsələni də önə çəkib: "Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şəxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır".

Azərbaycan Prezidenti çıxışında, həmçinin layihənin həyata keçirilməsində dünyanın aparıcı maliyyə qurumları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı tərəfindən fəallıq göstərdiyini, ümumi marağı əks etdirən, qarşılıqlı əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi təşəbbüsünün ölkəmizin 1994-cü ildə təməli qoyulan enerji strategiyasının tərkib hissəsi olduğunu bildirib. Dövlət başçısı daha sonra xatırladı ki, Azərbaycanın nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla imzaladığı müqavilə ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığının başlanğıcı idi. Bununla da Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il əsasında, Azərbaycanın inkişafı baxımından da dönlüş nöqtəsi oldu: "Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyəti çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açıldı, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şəxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəldtik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq".

Cənub Qaz Dəhlizi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz"

yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan, daha sonra isə digər perspektiv yataqlardan çıxarılan qazı Avropa ölkələrinə çatdıracaq. Yeri gəlmişkən, xatırladaq ki, 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı imzalanan müqaviləyə əsasən həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Şübhəsiz ki, dövlət başçısının toplantıda qeyd etdiyi kimi, bu, yeganə mənbə olmayacaq. "Şahdəniz" in təbii ehtiyatları artıq hasil və ixrac olunur.

Prezident toplantıda ölkəmizin zəngin təbii qaz ehtiyatlarına malik olduğunu, təsdiqlənmiş ehtiyatların 2,6 trilyon kubmetr təşkil etdiyini, "Şahdəniz"lə bərabər, gələcəkdə "Abşeron", "Ümid" və "Babək" yataqları hesabına daha yüksək nəticələrin qeyd alınacağını da diqqətə çatdırıb.

Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Azərbaycan yenidən müstəqilliyə qovuşduğu ilk illərdə əsas məqsəd enerji resurslarının nəqlinin şəxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şəxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Belə bir nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı qazandılar. Azərbaycan isə ixracı mümkün qədər artırdı və hazırda Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə neft nəql edir.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Eyni zamanda, bu layihənin həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir.

Sözəgedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə etməsi, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərməsi ilə bağlıdır.

Toplantıda respublikamızın Cənub Qaz Dəhlizi layihəsindən əvvəlki vəziyyətinə də toxunulub. Bildirilib ki, Azərbaycan hazırda neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir. Buna görə də Azərbaycanın regiondakı rolu getdikcə artır. Belə bir şərait isə 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı ilə yaranıb və ilk

dəfə olaraq respublikamız beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrilib.

Bu gün barəsində danışılan dəhlizin əhəmiyyətli hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Azərbaycan və Gürcüstan ərazisindəki qurğular və boru kəməri ixrac qaz həcmələrini daşıyır. Ötən il CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. İki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib. Həzrəda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir.

Cənub Qaz Dəhlizinin seqmentləri sırasında TANAP və TAP layihələri də üstünlük təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən isə Avropaya nəql edəcək.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sistemə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişehir şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmələrinin nəqli planlaşdırıldığı kimi, iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtdək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə və 2021-ci ildə isə 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib ki, Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik.

2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacağını deyən G.Ottinger bildirib: "Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək".

"Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şəxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə "Şimal axını 2" və ya "Türk axını", yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir", - deyər G.Ottinger əlavə edib.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı olub



□ **Fevralın 21-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə "Hilton" otelində Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib.**

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, dövlət və hökumət rəsmiləri, həmçinin Avropa ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, Olimpiya mədəniyyəti və təhsil proqramına həsr olunmuş film nümayiş etdirilib.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin Avropa Gənclərinin Yay Olimpiya Festivalına 150 gün qalmasına həsr olunduğunu bildirib. O qeyd edib ki, Avropada yeni layihə olan Olimpiya mədəniyyəti və təhsil proqramı Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə hazırlanıb. Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin böyük əhəmiyyət kəsb etdiyini bildiren vitse-prezident artıq qitənin 25 ölkəsinin bu layihəyə qoşulduğunu qeyd edərək deyib: "Bu qəbildən tədbirlər Olimpiya Oyunlarında, Yeniyyətmələr Yay Olimpiya Oyunlarında məktəblilərin iştirakı əvvəllər də təşkil edilib. Ancaq Avropa festivalları tarixində belə bir layihə ilk dəfə həyata keçirilir. Bununla əlaqədar ekspert qrupu yaradılıb. Yaxşı olar ki, xarici ölkələrin diplomatik nümayəndələri öz ölkələrində bu proqramın yayılmasına, gənclərin bu layihəyə cəlb edilməsinə dəstək versinlər".

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın mötəbər idman tədbirlərinə, o cümlədən birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, "Formula 1" yarışlarına, Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyib. O əmin olduğunu bildirib ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı da ölkəmizdə yüksək səviyyədə təşkil ediləcək. "Bu gün önəmli bir gündür. Festivalın başlanma-



da Olimpiya hərəkatının təbliği olduğunu bildirib.

"Layihə çərçivəsində seçilən 49 məktəbin hər biri Avropanın bir ölkəsinə təhkim olunub. Bakı məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan



Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan Cırdan və Bəbir ictimaiyyətə təqdim edilib. Maskotlar cəmiyyətdə böyük maraqla qarşılanıb, - deyər nazir vurğulayıb.

Nazir əminliklə bildirib ki, talismanlar 25 illik ənənəsi olan çoxnövlü mötəbər idman yarışında - Avropa Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş anlar bəxş edəcəklər. Azad Rəhimov xüsusi vurğulayıb ki, Avropa Olimpiya Komitəsinə üzv olan 50 ölkədən 49-u festivalda iştirakını artıq təsdiq edib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan dövlətinin ölkəmizdə digər sahələrlə yanaşı, idmana da yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. O, Olimpiya mədəniyyəti və təhsil proqramının Azərbaycanda idmanın və təhsilin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir bu proqramın əsas məqsədinin Avropa ölkələrində yeniyetmə və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi, idmanın, təhsilin, mədəniyyətin, eləcə

mədəniyyəti, incəsənəti, idmanı haqqında məlumat vermək imkanı əldə edəcəklər", - deyər təhsil naziri əlavə edib. Festivalda üç minə yaxın könüllünün iştirak edəcəyini bildiren C.Bayramov bu mötəbər idman yarışının ölkəmizdə könüllülük hərəkatının inkişafına da müsbət təsirin vurğulayıb.

Təqdimat mərasimi konsert proqramı ilə davam edib.

Olimpiya mədəniyyəti və təhsil proqramı Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı irsi çərçivəsində keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatlığı, "Bakı 2019" Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında təhsili, mədəniyyəti, idmanı və Olimpiya dəyərlərini təşviq etməkdir.

AZƏRTAC

Küveytin milli bayramı qeyd edilib

□ **Fevralın 21-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Dövlət müstəqilliyinin 58-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.**

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüleziz Məhəmməd əl-Şəmian əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azad edilməsinin 28-ci ildönümünə həsr olduğunu bildirib. Səfir ölkəsinin inkişaf yolundan danışib, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O bildirib ki, ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir.

Səfir vurğulayıb ki, ötən il Küveytdən Azərbaycana 29 min turist gəlib. Bu, 2017-ci ilə müqayisədə 2 dəfə çoxdur. Həzrəda ölkələrimiz arasında heftədə 4 reys həyata keçirilir və bu ilin apreldən Küveyt Hava Yolları Şirkətinin də birba-



şa aviareyslərinin açılması gözlənilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan Prezidenti və hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Əbülfəs Qarayev dost ölkənin Azərbaycan ilə ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib.

Nazir deyib ki, Küveytin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan

dövləti tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. 2016-cı ildə ölkələrimiz arasında hava əlaqəsi haqqında hökumətlərarası sazişin imzalanması münasibətlərimizin getdikcə daha da möhkəmlənməsi və dərinləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bizim İslam dövrünə, mədəniyyətinə aid tarixi-mədəni irsimizin qorunması istiqamətində birgə əməkdaşlığımız davam edir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC

Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırdan və Bəbirin təqdimatı

□ **Bu il iyulun 21-dən 27-dək Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan Cırdan və Bəbir ictimaiyyətə təqdim edilib.**

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətidən bildiriblər ki, "Kiçik" mənasını daşıyan balaca oğlan Cırdan ölkəmizdə uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıdlarından boyda balaca olmasına baxmayaraq, Cırdan milli özünəməxsusluğu, dərrəkəsi, hazırcavablığı, mübarizliyi, cəsarəti və mərdliyi ilə seçilir. Cırdanla bağlı ən məşhur nağılların birində o, cəsarəti və zəkası ilə Divi aldadaraq özünü və dostlarını xilas edir. Bununla da gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman olduğunu sübut edir.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq və təbliğ edir. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək mümkündür. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürəti təcəssüm etdirir.

Əvvəllər Qafqazda geniş yayılmış bəbir nəslii hazırda tükənmək üzərdir. Buna görə də nainki Azərbaycanda, eləcə də regionda qorunan əsas cinslərdən biridir. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağıdır. 2014-cü ildə IDEA İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan beynəlxalq "Pantera" təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitinin qiymətləndirilməsi və bu heyvanların qorunması məqsədilə xüsusi monitoring proqramı hazırlanıb.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclərinin Yay Olimpiya Festivalının rəsmi talismanları olan Cırdan və Bəbir ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Talismanlar 25 illik ənənəsi olan çox-növlü mötəbər idman yarışında - Avropa



Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş anlar bəxş edəcəklər. "Zivərələ hazırıq" deyəti altında keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı Bakıda ilk addımlarını atacaq idmançıların gələcək karyeralarında həlledici mərhələ olacaq, gənc idman ulduzlarını bütün dünyaya tanıdacaq.

AZƏRTAC

Bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranması-nın 100 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə keçirilən tədbirlər çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərsələrini DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, DTX-nin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları, “ASAN Könüllüləri” Təşkilatının üzvləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri, akademiyanın müəllim və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümumi lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əkil qoyublar. Qonaqlar “Şöhrət” muzeyində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendler və ekspozisiyalar ilə tanış olublar. Onlara ulu öndərin təhlükəsizlik orqanlarına və Azərbaycana rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpidə təmsil olduğu, müstəqil respublikamızın memarı və qurucusu kimi fəaliyyət dövrünü əhatə edən arxiv materialları, orijinal tarixi sənədlər barədə ətraflı məlumat verilib.

Tədbir faşizm qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

DTX-nin Arxiv-Uçot İdarəsinin rəisi Ceyhun İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabıtmış müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Polşa, Çexoslovakiya, Yuqoslaviya, Fransa, İtaliya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri sayısız-hesabsızdır. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşırlardan silinməyən qəhrəmanlığı və şücaəti ehsən nəsli üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizm qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Mehiz ulu öndərin ədalətli uca tutması sayəsində İkinci



DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir

dünya müharibəsi iştirakçıların mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə Günü qeyd olunur.

Xüsusi vurğulanıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizm qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Mehiz ulu öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqları nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə isə Bakıda Mehdi Hüseynzadənin möhtəşəm abidəsi ucaldılıb.

Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısı müharibə veteranlarına qaygının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə hali alıb. Prezident İlham Əliyevin hər il imzaladığı sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birləşdik maddi yardımlar verilib, bu qəbildən olan insanlara xüsusi Prezident təqaüdüünün aylıq məbləği daha da artırılıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Mehiz bunun bariz nümunəsidir ki, dövlətimizin başçısı gənc nəslin Vətənə sədaqət və qəhrəmanlıq ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alaraq, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı, əfsanəvi partizan Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması barədə öten il sərəncam imzalayıb. Bu sərəncam xalqımız tərəfindən dövlətin təhlükəsizliyinin, Vətənin müdafiəsində və sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan əsgəri üçün vətənpərvərlik nümunəsi, habelə şanlı qəhrəmanlıq tariximizə verilən ali qiymət kimi qəbul edilib.

C.İbrahimov qeyd edib ki, İkinci dünya müharibəsi illərində ön cəbhədə



faşizm qarşı mərdliklə döyüşən azərbaycanlı əsgər və zabıtların bir qismi müharibənin acı həqiqətlərini öz həyatlarında yaşamağa məcbur olublar. Bəzən qüvvələrin bərabər olmadığı şanlı döyüşlər zamanı alman ordusuna əsir düşənlər də olub. Lakin heç bir zaman düşməne boyun əyməyən bir xalqın övladları kimi azərbaycanlıların ekseriyyəti sonradan müxtəlif əsir düşərgələrindən qaçaaraq Avropanın ölkələrini əhatə edən silahlı Antifaşist Müqavimət Hərəkatına qoşulublar. Dini, dini, siyasi baxışları fərqli olan on minlərlə insanı birləşdirən bu hərəkat xalqların humanizm ideyaları və ümumbəşəri dəyərlər uğrunda mübarizəsində nadir tarixi nümunələrdəndir. Azərbaycanlı partizanlar müxtəlif millətlərin nümayəndələri ilə çiyin-çiyinə qəhrəmancasına vuruşaraq işğal olunmuş şəhər və kəndləri, ölüm düşərgələrində saxlanılan əsirlərin azad edilməsində, faşist qoşunlarına məxsus sənədlər digər həmyerlimiz İtaliyanın ali hərbi mükafatı olan qızıl “Haribaldi ulduzu” və “Şöhrət” ordenlərinin kavalieri Məmməd Bağirov, partizanlar arasında “Armed Mişel” adı ilə məşhurlaşmış “Xarqo” təxəllüslü, Fransanın “Fəxri legi-on” ordeni, müxtəlif orden və medalları toplaşdırıb digər həmyerlimiz Avropa Antifaşist Müqavimət Hərəkatının ən tanınmış nümayəndələri hesab edilir. Qürurvericidir ki, qəhrəman azərbaycanlılarının adları bu gün də

həmin ölkələrdə hörmətlə xatırlanır və yad edilir.

Təəssüflə qeyd olunub ki, müharibə dövründə, eləcə də ondan sonrakı illərdə Avropa Antifaşist Müqavimət Hərəkatının əhatə etdiyi ölkələrin ali hökumət orqanları və hərbi komandanlıqları tərəfindən hərəkatda fəal iştirak etmiş azərbaycanlı partizanların şücaət və igidliklərini təsdiqləyən şəhadətnamələr (sertifikatlar) onlara təqdim olunması üçün Sovet İttifaqına göndərilisə də, bu əhəmiyyətli sənədlər uzun illər arxiv fondlarında gizlədilib. Müharibə illərində alman faşistlərinə əsir düşmüş, lakin qaçmağa nail olan və partizan hərəkatına qoşularaq fədakarlıq nümunələri göstərmiş bir çox həmyerlilərimiz Vətənə qayıtdıqdan sonra uzun illər incidilib, onlara sovet hakimiyyəti tərəfindən inamsızlıq və etimadsızlıq nümayiş etdirilib.

Bildirilib ki, bugünkü tədbirin məqsədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin mühüm tərkib hissəsi kimi, iri-varislik prinsipinə, milli yaddaşın bərpasına, o cümlədən Vətən uğrunda döyüşmüş həmyerlilərimizə və onların ailə üzvlərinə diqqət və qayğının növbəti nümunəsi olaraq, faşizm qarşı Avropa Müqavimət Hərəkatında igidlik və rəşadət göstərmiş cəsur azərbaycanlı partizanlara vaxtilə İtaliya və Fransa hökumətləri tərəfindən verilmiş sertifikatların onların övladlarına təqdim olunmasıdır. Uzun illərdən sonra bu çox mühüm tarixi və ictimai əhəmiyyət kəsb edən sənədlərin öz sahiblərinə çatdırıl-

ması həm də dövlətimiz tərəfindən tarixi ədalətin bərqərar edilməsinin daha bir bariz təcəssümüdür.

C.İbrahimov bildirib ki, hazırda Azərbaycan Respublikası müstəqil və suveren bir ölkə olmaqla həm yürütdüyü uğurlu siyasətə, həm də sürətli iqtisadi inkişaf tempinə görə dünya siyasi arenasında böyük hörmətə və nüfuzla malikdir. Qətiyyətlə əminlik ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü, eləcə də əzəli və tarixi torpaqları olan Qarabağda dövlətimizin beynəlxalq hüquqla təsbit edilmiş suverenliyi də təmin olunacaq, haqq-ədalət zəfər çalacaq.

Azərbaycan Milli Emlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı belə tədbirlərin vacibliyini vurğulayaraq qeyd edib ki, indiyədək elmi ictimaiyyətə belli olmayan bu tarixi sənədlərin təqdim olunması böyük ictimai hadisədir və çox təqdirəlayiqdir. Vətən tarixşünaslığında azərbaycanlıların partizanların müqavimət hərəkatında iştirakına dair kifayət qədər nəşrlər var. Muzeylərdə xalqımızın tarixi yaddaşına dair nadir sənədlər, materiallar saxlanılır. Həmin eksponatların böyük hissəsi azərbaycanlıların Avropa xalqlarının azadlığı uğrunda faşizm qarşı müqavimət hərəkatında iştirakına şahidlik edib. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında bu hərəkatın onlara qəhrəman azərbaycanlı oğullarına məxsus sənədlər, fotoşəkillər və şəxsi əşyalar qorunur. Azərbaycana qarşı informasiya müharibəsi aparən qüvvələr tariximizin bu şanlı səhifəsini silməyə,

qəhrəmanlarımızın adlarını ləkələməyə çalışırlar. Odur ki, tariximizin belə şərəfli səhifələrinin qəhrəmanlarının yaddaşlarında həkk olunması üçün əlimizdən gələni etməliyik.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Avropa Müqavimət Hərəkatının iştirakçıların, o cümlədən leytenant Bayandur Hacıyevin xatirəsinin yad olunduğu belə mühüm tədbirdə iştirakdan qürur hissi keçirdiyini bildirib. Qeyd edib ki, azərbaycanlı partizanının keçdiyi döyüş yolunun təmsalında İkinci Dünya müharibəsi zamanı Fransada döyüşmüş, beləliklə Qələbəyə böyük töhfələr vermiş bütün qəhrəmanların xatirəsinə yad etmək bizim əsas vəzifəmizdir. Bütün sosial təbəqələrdən, müxtəlif ölkələrdən olan vətəndaşlar Fransa Müqavimət Hərəkatında iştirak ediblər. Bu tədbir qəhrəmanlarımızın təbliği, ümumi yaddaşımız üçün çox vacibdir. Müqavimət hərəkatının iştirakçıları ölkələrimiz və xalqlarımız arasında ümumbəşəri dəyərlərin və sülhün qorunmasının rəmzləridir. Birgə dəyərlərə sadiq qalaraq iki ölkənin xalqlarının inkişafının möhkəm özəyini təşkil edən və keçmişdə çiyin-çiyinə mübarizə aparmış döyüşçülərə hörmətlə yanaşmaq hamımız, o cümlədən Fransa üçün böyük şərəfidir.

İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi diqqətə çatdırıb ki, bir vaxt keçmiş SSRİ-nin tərkibində olan, indi isə müstəqil dövlət olan Azərbaycandan yüzlərlə döyüşçü İtaliya müqavimət hərəkatında iştirak edib. Azərbaycanlıların Fransa və İtaliya müqavimət hərəkatlarında iştirakı geniş təbliğ olunmalıdır. Azərbaycan zəngin neft ehtiyatları və strateji mövqeyinə görə faşistlərin işğalçılıq siyasətinin mərkəzində yer alırdı. Hitler SSRİ-yə hücum etdiyi vaxtdan etibarən azərbaycanlılar və digər xalqlar faşistlərə qarşı vuruşmağa başlayıblar. Azərbaycanın və bu xalqın övladlarının müharibənin qazanılmasına töhfəsi böyükdür. Onların qəhrəmanlıqları barədə çoxsaylı hekayələr, nəşrlər mövcuddur.

Tədbirdə iştirakına görə məmnunluğunu bildiren Anna Mariya Biançi belə görüşlərin Azərbaycanı ilə İtaliya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanlı partizan Bayandur Hacıyevin oğlu Nicat Hacıyev ailə üzvləri adından Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə və bu işdə əməyi olan DTX əməkdaşlarına minnətdarlığını bildirib. Qeyd edib ki, partizanların vərsələri üçün arzuolunan araşdırma nəhayət, dövlətçiliyimizin keşiyində ayır-sayıq dayanan DTX tərəfindən həyata keçirilib. O, Fransa və İtaliya xalqlarına da minnətdarlığını bildirərək atasının və digər azərbaycanlıların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirilməsindən məmnunluğunu diqqətə çatdırıb.

O, təəssüf hissi ilə qeyd edib ki, məkrli qonşularımız öz çirkin niyyətlərindən əl çəkməyərək azərbaycanlıların qəhrəmanlıqlarını, fədakarlıqlarını min bir hiylə ilə ört-basdır etməyə çalışıblar. Lakin Azərbaycan övladları tarixboyu şöhrətə görə yox, məhz torpağa və xalqa görə vuruşduqlarını sübut ediblər. Mənə bu yaşımda atamı ikinci dəfə qəhrəman kimi görməyə kömək etdiyiniz üçün hər kəsə minnətdarlığımı bildirirəm.

Sonra Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar təqdim olunub. Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar - Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürrəhman Novruzovun, Feyzulla İsmayilovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.

AZƏRTAC

Aidiyyəti dövlət qurumlarının əməkdaşları gömrük xidmətində ən son yeniliklər və islahatlarla bağlı məlumatlandırılıb

□ **Fevralın 20-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib.**

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarət iştirakçıların “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli və “Rəqəmsal Ticarət Qovşağı” kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli fərmanlarının iştirakından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinglər üzrə komissiya-nın hazırladığı “İcra və kommunikasiya planı”na uyğun olaraq təşkil edilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti gene-

ral-mayoru Cavad Qasımov, komitənin aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri, Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyası, innovativ islahatlar, sahibkarlıq və biznes mühitinin, xarici ticarətin inkişafı istiqamətində atılan addımlar hesabına ölkəmizin dayanıqlı inkişafı təmin edilib. Bütün sahələrdə reallaşdırılan uğurlu siyasət Azərbaycanın regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş və islahatçı ölkə kimi tanınmasına müsbət şərait yaradıb. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın irəliləməsi və islahatçı ölkə

kimi ön sıralarda yer tutması da görülməli səmərəli nəticəsidir.

Komitə sədrinin birinci müavini gömrük orqanlarında həyata keçirilən islahatlar və yeniliklərə toxunaraq, Prezident İlham Əliyevin “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 21 dekabr 2018-ci il tarixli fərmanından bəhs edib. Bildirilib ki, bu il fevralın 1-dən etibarən tətbiqinə başlanılan sistemdən artıq 100-dən çox biznes subyektinə istifadə hüququ verilib və uğurlu nəticələr əldə edilib. Bu yenilik sahibkar-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın tam təmin olunmasına, ölkənin ixrac potensialının artmasına, münbit biznes mühitinin yaradılmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradır.

İsmayıl Hüseynov onu da qeyd edib ki, tədbir aidiyyəti dövlət qurumları arasında səmərəli koordinasiya və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir və ölkəmizin beynəlxalq reyting göstəricilərinin artırılması istiqamətində görülən işlərin və gələcəkdə reallaşdırıl-

laçaq vəzifələrin müzakirəsi üçün münbit zəmin formalaşdırır.

Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yaradılan komissiya çərçivəsində xarici ticarət üzrə işçi qrupu yaradıldığını, aidiyyəti dövlət qurumlarının təmsil olduğu bu qrup tərəfindən cari ilin yanvarında tədbirlər planının hazırlanaraq təsdiq edildiyini bildirib. Qeyd edilib ki, planda nəzərdə tutulan tədbirlərin məqsədi xarici ticarəti daha asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsini təmin etmək, biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına müsbət şərait yaratmaqdır.

Cavad Qasımov xarici ticarətin həyata keçirilməsində gömrük orqanları ilə yanaşı, bir sıra dövlət qurumlarının da iştirak etdiyini bildirib və diqqətə çatdırıb ki, qurumlar



arasında koordinasiyanın düzgün təşkili, informasiya mübadiləsinin artırılması, təbiiq edilən yeniliklər barədə məlumatların paylaşılması ümumi işə fayda baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, malların rəsmiləşdirilməsi, gömrük nəzarəti ilə bağlı təqdimatlarla çıxış edib. Təqdimatlarda vurğulanıb ki, qarşılıqlı etimad və könüllü riayət prinsiplərinə əsasən artıq gömrük nəzarəti tədbirlərinin bir hissəsi xarici ticarət iştirakçılarınin öhdəsinə verilib. Belə ki, ixracda neqliyyat

vasitələrinə gömrük təminatı plombları sahibkarlar tərəfindən vurularaq sərhəddəki çıxış sərhəd gömrük orqanına yola salınır. İdxalda isə sərhəddən keçən neqliyyat vasitələri birbaşa sahibkarların anbarlarına göndərilərək mallara dair gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanının icazəsi ilə plomblar özləri tərəfindən açılır.

Görüşdə mövzuya aid videoçarxlar da nümayiş etdirilib.

Sonda iştirakçıların suallarına cavablandırılıb.

“Xalq qəzeti”

Müxalifət funksionerləri arasında barışmaz zidiyyət və ciddi qarşıdurma var

Antimillli qrupların özünü müxalifət adlandırması məənviyyatsızlıqdır

□ Əvvəla onu qeyd edək ki, bu gün dünyanın demokratik və hüquqi dövlət quruculuğu yolu seçmiş (yeni monarxiyanın qorunduğu və ya diktaturanın mövcud olduğu ölkələr istisna edilməklə) bütün dövlətlərdə müxalifət var və hamı bunu normal qarşılayır. Demokratik, hüquqi dövlət qurmuş Azərbaycan Respublikasında da müxalifətin olması tamamilə təbiiird və böyükklü-kiçikli hamı müxaliflərin haqlarını tanıyır. Daha doğrusu, Avropanın ən mükəmməl konstitusiyalarından biri kimi qəbul edilən Əsas Qanunumuz bunu tələb edir və biz də qanunun tələblərini gözəleyirik.

Amma bir fakt da var ki, bizim ölkəmizdəki müxalifətin daxilində də öz rəhbərliyinə müxalif mövqedə dayananlar çoxdur. Hələ bu harasıdır? Müxalif partiyalar arasında mövcud olan barışmaz ziddiyyət və qarşıdurmalar getdikcə daha da kəskinləşir. İş o yera çatıb ki, indi müxalifçilər həm iqtidarın ünvanına şəər-böhtan yağdırırlar, həm də "qonşu" partiyanın.

Ötən ay AXCp tərəfdarları sosial şəbəkələrdə yazmışdılar ki, Əli Kərimli yanvarın 20-də Şəhidlər xiyabanına yürüş təşkil etmək istəyəndə, digər müxalif partiyaların rəhbərləri alçaqlıq və şəərəfsizlik edərək onu dəstəkləmədilər. "Digər müxalif partiyaları" təmsil edən bir "hazırca-vab" isə yazdı ki, alçaq və şəərəfsiz yaxşı görməyiniz üçün sizə güzgü göndəracəyik. Yeni bu adamlar nəinki cəmiyyətdə arasında, hətta öz aralarında belə normal raftar qaydalarına əməl edə bilmirlər. Sonra da deyirlər ki, müxalifətin fevralın 23-nə təyin etdiyi mitinqə nə üçün icazə verilmədi?

Mitinqə nə üçün icazə verilmədiyini əsaslandıracaq çoxsaylı faktlar var. Birinci faktı yuxarıda qeyd etdik. Əlavə edək ki, Əli Kərimlinin "Milli Şura"sının yanvarın 19-da keçirdiyi mitinqdə ictimai əsəyişin pozulması, mitinq iştirakçılarının naqliyyatın

hərəkətinə maneçilik törətməsi, əsəyiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb. Üstəlik, keçirmək istədikləri yeni mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürməzlər və bunda maraqlı da deyillər. Bunun isə bir adı var: təxribatçılıq.

Dünyanın sürətlə inkişaf edən ölkələrindən birinin – qüdrətli Azərbaycan dövlətinin siyasətinə müxalif mövqedə dayanmaq istəyən insanların ictimai-siyasi proseslərə məsuliyyətsiz münasibət bəsləməsi isə heç zaman ciddi qəbul edilə bilməz. Ona görə də, Bakı Şəhər İcra Hakimiyyəti hər hansı kütləvi tədbirin keçirilməsini məqbul saymır və hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsəduyğun hesab edir. Bundan başqa, mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər.

Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlalpoğlu bugünkü müxalifətin başaloğlu hərəkətlərini ciddi şəkildə tənqid etmişdir. Partiya sədrinin

"Hurriyyət.org" elektron qəzetində verilmiş geniş müsəhibəsində belə faktlar açıq şəkildə tənqid edilir. Sərdar Cəlalpoğlu müxalifətçiliyin dediqodudan, şəər-böhtan söyləməkdən ibarət olmadığını deyir: "Hətta demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş adamın belə siyasətinə təsir etməlisən. Məgər ABŞ-da, Avropada müxalifət yoxdur? Orda seçkilər saxta keçirilib? Yox. Bu halda Amerikada, Avropadakı müxalifətin işi nədən ibarətdir? Bax, bizim müxalifət bunu başa düşmür. Anlamırırlar ki, iqtidar demokratik yolla seçilsə belə, yənə də ona müxalifət olmaq lazımdır. Bu halda müxalifətçilik effektiv idarəetmə ilə bağlı olur."

Partiya sədrinin fikrincə, müxalifətdəki bir sıra şəxslər istəmir ki, İlham Əliyev ölkəni effektiv idarə etsin: "Belə düşüncələr ki, Prezident qaçıqlar, şəhid alilələri, qazilər, ümumən xalqla bağlı düzgün addım atarsa, onda onu yıxmaq çətin olar... Azərbaycan müxalifətinin dərk etmədiyi budur. Ona görə də müxalifət şüurlu belə düşüncə ki, iqtidar na qədər pis idarə etsə, bu, bir o qədər müxalifətin xeyrinədir".

Elektorat sarıdan məhsuldar olmağı bacarmayan "Məhsul" müxalifətinin son addımlarını xarici qüvvələrin təhriki ilə atdığını söyləyən "Yurddaş" Partiyasının sədri Məis Səfəri də bugünkü müxalifətin əzi-halı barədə maraqlı fikirlər səsləndirib: "Müxalifət

elə hesab edir ki, küçələrə çıxmaqla əhalini öz başlarına toplaya biləcəklər. Fakt isə bundan ibarətdir ki, bu günə qədər onlar tərəfindən keçirilən aksiyaların heç bir nəticəsi olmayıb. Çünki xalqın müxalifətə heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan növbəti aksiyaların əvvəlki aksiyalardan heç bir fərqi olmayacaq. Bir sözlə, radikal müxalifət düşərgəsində özlərini lider hesab edən şəxslər cəmiyyətin gözündən düşmüş insanlardır. Yeni cəmiyyət müxalifətdən imtina edib".

Məis Səfərlinin fikrincə, müxalifət düşərgəsini təmsil edən liderlər heç vaxt bir-birinin varlıqlarını qəbul etməyiblər: "Yeni hər zaman biri özünü digərindən üstün tutub. Ona görə də müxalifət təmsilçiləri ayrı-ayrılıqda aksiyalar keçirirlər. Bu ünsürlərin bir-birini qəbul etməməsinin birinci səbəbi "liderlərin" şəxsi ambisiyalarının olması ilə bağlıdır. Çünki müxalifət "liderlərinin" hər biri ana müxalifət olmaq istəyir. Bu iddialar isə absurd və mənasızdır". Belə olan halda nə üçün hansısa mitinqin keçirilməsinə icazə verilməlidir?

Sonda bir daha qeyd edək ki, xalqa və milli dövlətçiliyə qarşı mənəvi terror törətmək istəyən heç kəs öz istəyinə nail ola bilməyəcək. Çünki dövlət var, onun qanunları mövcuddur və bu xalq öz dövlətini qoruyur, dövlət başçısını isə dəstəkləyir.

İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"



Araz ƏLİZADƏ: Mitinq keçirilməsinə heç bir əsas görmürəm

□ Azərbaycanda hökm sürən davamlı sabitlik, ölkənin iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin həyat tərzinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, bununla yanaşı son vaxtlar respublikamızda keçirilən mötəbər beynəlxalq tədbirlərin geniş vüsət alması antimillli dairələrin narahatlığına səbəb olub. Müxalifət adından istifadə edərək ölkədə qarşıdurma yaratmaq istəyən belə ünsürlər antiəzərbaycan qüvvələrin növbəti sifarişini yerinə yetirmək üçün fevralın 23-də mitinq keçirmək həvəsinə düşüblər.

Bakı Şəhər İcra Hakimiyyəti adlarını "Demokratik Qüvvələrin Milli Şurası" qoyan bu qondarma qurumun mitinq müraciətinə mənfi cavab verib. Radikal müxalifət nümayəndələrinin keçirmək istədikləri mitinqə icazə verilməməsi ictimaiyyət nümayəndələri, siyasi partiya sədrləri, həmçinin ziyalılar tərəfindən razılıqla qarşılanıb. **Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə radikal müxalifətin mitinq keçirməsi sifarişinin xarici ağalarından gəldiyini dedi:**

– Hazırda ölkəmizdə hər hansı bir mitinq və ya kütləvi etiraz aksiyası keçirməyə ehtiyac yoxdur. Bu istəyə düşənlərin məqsədi başadüşüldür. Onlar Azərbaycanın inkişafını, əlaqələrinin getdikcə genişlənməsini, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini istəməyən antiəzərbaycan qüvvələrin əlində alətlə çevrilənlərdir. Fərsət düşən kimi, həmin alətlərdən bir vasitə kimi istifadə olunur. Təbii ki, "zəhmət haqlarını" ödəmək şərtlə. Əgərən edirəm ki, radikal müxalifətin xarici ağaları bu dəfə qrantın məbləğini də artırırırlar. Ona görə də belə canfəşanlıqla mitinq keçirmək həvəsinə düşüblər.

Mən mitinqin təşkilatçılarından soruşmaq istədim: meydana çıxıb nə tələb edəcəksiniz? Son güclü ölkə Prezidentini əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində bir-birinin ardınca çox əhəmiyyətli sərəncamlar imzalayıb. Minimum əməkhaqqı, minimum pensiya, tələbələrə təqaüdləri xeyli qaldırıldı. 11 min manat birdəfəlik yardım alacaq həlak olmuş hərbiçilərin varislərinin sayı 2 mindən çox artırıldı. Uğurlu islahatlar hələ də davam etdirilir. Hansı birini deyəssən? Bütün bunların müqabilində etiraz aksiyası keçirməyə lüzum varmı? Bu həvəyə düşənləri əxlaqsız və təbiişəzs adlandıram. Onlar öz təbiişəzsizliklərini yanvarın 20-də də nümayiş



etdirdilər. Əhali Vətən yolunda canını qurban verən şəhidlərimizin məzarlarını ziyarət etməyə gedən zaman mitinq keçirməyə adam tapmayan radikal müxalifət nümayəndələri özlərini izdihamın qarşısına verərək guya bu qədər əhalinin onların arada gəldiyini sübut etmək istəyirdilər. Bu təbiişəzsizlər hətta həmin gün də öz "əxlaqlarını" nümayiş etdirərək yersiz şüarlar səsləndirir, bununla da şəhidlərimizin ruhuna hörmətsizlik edirdilər. Belə ünsürlərdən Vətən, xalq, millət təəssübkeşi olarmı? Qondarma Milli Şuranın üzvlərinin yanvarın 19-da keçirdikləri mitinq zamanı onların təhlükəsizliyini təmin edən əsəyiş keşikçilərinə qarşı sərt davranışları, qanuni tələblərə məhəl qoymamaları nə tez unuduldu?

Bunların fikri ölkədə qarşıdurma yaratmaq, həyata keçirilən islahatlara kölgə salmaqdır. Mən bunu nankorluq və əxlaqsızlıq hesab edirəm. Ona görə də belə əxlaqsızların heç bir səbəb olmadan meydana çıxıb haray-həşir salmalarının qarşısının alınmasının tərəfdarıyam.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar

□ **Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri fevralın 21-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşüb, xidmətin fəaliyyəti ilə yaxından tanış olublar.**

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərlı, DMX-nin məsul vəzifəli şəxsləri, eləcə də 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqları səmimi salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə xidmətin fəaliyyətinin



müasirləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində gerçəkləşdirilən kompleks tədbirlər barədə məlumat verib. V.Hüseynov bildirib ki, xidmət üzərinə düşən vəzifələri qanunçuluq, humanizm, şəffafliq prinsipləri əsasında həyata keçirərək insan və vətəndaş məmnunluğunun təmin olunmasını əsas hədəflər kimi müəyyənləşdirib.

V.Hüseynov bildirib ki, xidmətin fəaliyyətinin prioritet istiqamətlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, miqrasiya qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi, vətəndaşlığa qəbul, bərpa və xitam verilməsi, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq

mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, qanunsuz miqrasiyaya qarşı səmərəli mübarizənin, habelə miqrasiya uçotunun təşkili, readmissiya məsələlərinin həlli və miqrasiya qanunvericiliyinin şərhli məqsədilə məarifləndirmə işinin aparılması və digər məsələlər aiddir.

Xidmət rəisi həmçinin vurğulayıb ki, miqrasiya proseslərinin daha çevik və mütləqəqli iş metodları əsasında tənzimlənməsi məqsədilə bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi diqqət qeydiyyata, miqrasiya qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi, vətəndaşlığa qəbul, bərpa və xitam verilməsi, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq

V.Hüseynovun sözlərinə əsasən, aparılan islahatlar nəticəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanada olduğu yer üzrə qeydiyyatının müddəti 10 gündən 15 günədek uzadılıb.



servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etməyə imkan verir".

V.Hüseynov qeyd edib ki, hazırda əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi xidmətlərdən biri olduğu yer üzrə qeydiyyatdır: "Onlar ölkəmizdə 15 gündən artıq müddətdə qaldıqda ünvan qeydiyatı aparılmalıdır. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə elektron xidmətlərdən mobil telefonla onlayn qaydada daha asan şəkildə istifadə edə və təxminən beş dəqiqədə bu qeydiyyatı həyata keçirə bilərlər".

Xidmət rəisi həmçinin vurğulayıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffafliqın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının müdafiəsi xüsusi diqqət mərkəzindədir. V.Hüseynov bu məqsədlə Dövlət Miqrasiya Xidməti yanında Appelyasiya Şurasının, eləcə də işəgötürənlərə zəruri məlumatların qandırılması, miqrasiya sahəsində qanunvericiliyin səhihkarlığa təsirinin qiymətləndirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və sahibkarları narahat edən məsələlərin həlli məqsədilə Xidmət yanında Məşvərat Şurasının yaradıldığını diqqətə çatdırıb.

Qısa müddətdə həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini deyən V.Hüseynov əlavə edib ki, 2017-2018-ci illərdə "ASAN xidmət indeks" üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni 68,98 faizlə Dövlət Miqrasiya Xidməti göstərib.

Xidmət rəisi DMX-nin fəaliyyətində səmərəliliyini daha da yüksəldilməsi üçün maarifləndirmə və məlumatlandırma işinin təşkilinə də xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə sosial şəbəkələr imkanlarından istifadəyə xüsusi önəm verilir, xidmətin rəsmi "Twitter", "Facebook" səhifələri, "Youtube"

Xidmət rəisi qeyd edib ki, miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növbündə inzibati tənbəh tədbiri tətbiq edilməsi əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini bərelərində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə bilər: "İnzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla, cəriməni ödədikdən sonra isə onların ölkəyə sərbəst gəlmələri təmin edilir. Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ilde iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törədildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəə də ləğv olunub. Daimi yaşama icazəsinin alınmasına imtina verilmis əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər".

Çıxışını davam etdirən V.Hüseynov bildirib ki, ölkədəolma, yaşama, yaxud ölkə ərazisində tranzitlə keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt verilir:

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb



❑ **Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası işə başlayıb.**

ATƏT-ə üzv olan 57 ölkədən 300-dək deputatın iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildir.

Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında "Uzanan münəqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri", "ATƏT regionunda korupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində səmərəli idarəetmə", "Fövqəladə

vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri" və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İki gün davam edəcək sessiya çərçivəsində hər üç komitenin (siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, eləcə də demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Sessianın işinə hər üç komitenin birgə iclası ilə yekun vurulacaq.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Levan ÇİXEİDZE: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır

❑ **Xocalıda törədilən cinayət bir millətə qarşı soyqırımdır. Bu faciyyə bütün dünya ictimaiyyəti, o cümlədən Gürcüstan dövləti qiymət verməlidir. Cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar.**

Bu sözləri müsahibəsində gürcü politoloq Levan Çixəidze söyləyib.

O deyib ki, Qafqazda sülhə nail olmaq üçün münəqişələr öz ədalətli həllini tapmalıdır. Dünya ictimaiyyəti bunun üçün bütün səyləri birləşdirməli, işğalçı ölkələrə qarşı birgə mübarizə aparılmalıdır. Bu cür cinayətlərin təkrar olunmaması üçün biz də öz sözüümüzü deməliyik. Gürcüstan

parlamenti Xocalı soyqırımının tanınması ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizə dost və qardaş olan bir xalqın başına gətirilənlərə biganə qala bilmərik.

Xətayi ƏZİZOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycanın din xadimləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət ediblər



❑ **Fevralın 21-də Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dünya dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.**

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiye-piskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Müraciətdə deyilir: O bir olan Yaradanın adı ilə! Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımının 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədib. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər müliki əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275

nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.

Beynəlxalq hüquqa görə, genosid sülh və beşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləməyə, fiziki və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlına doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib.

❑ **Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni saziş layihəsi hazırlanıb.**

İqtisadiyyat Nazirliyindən bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Prezident İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyulunda İtaliyanın Prezidenti Sergio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrdən danışan nazir qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra



olunur. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın "Maire Tecnimont" şirkətinin podratçısı olduğu "SOCAR Polymer" zavodunun bir neçə gün əvvəl açılışı olub. 2018-ci ildə bu zavodun birinci mərhələsinin açılışında hər iki dövlət başçısının iştirakı ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.

Azərbaycanın global enerji təhlükəsizliyindəki rolunu vurğulayan iqtisadiyyat naziri "Cənub Qaz Dəhlizi" layihəsinin, TANAP-ın ölkəmizin mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdiyini, iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirdiyini, Azərbaycan qa-

zını İtaliyaya nəql edəcək TAP layihəsinin də uğurla icra olunduğunu vurğulayıb.

Bildirib ki, ölkəmizin artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr – "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan

birgə Fəaliyyət Planı üzərində iş aparılır.

Ş.Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, sərəbacılıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini A.Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası

❑ **Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu ildə ilk iclası keçirilib.**

Fondun bildirdilər ki, iclasda Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülən işlər barədə hesabat təqdim olunub.

Sonra Gənclər Fondunun 2019-cu il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin Gənclər Fondunun maddi-texniki bazası əsasında yeni fəaliyyətə başlayan Gənclərin Karyera və İnki-

şaf Mərkəzinin iş planı və strukturu müzakirə olunub.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyev, Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, mədəniyyət nazirinin



müavini Rafiq Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli

Şurasının sədri Məryəm Məcidova, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Rəhbər" Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

AZƏRTAC

"Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı"



❑ **Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək" mövzusunda həsr olunan tədbir keçirilib.**

Azərbaycan Respublikası UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə ÜTT-nin texniki yardım və koordinasiya şöbəsinin rəhbəri Dr.Martin və universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə universitetdə dövlət qurumlarının nümayəndələrinin və Dr.Martin Smitzin iştirakı ilə seminar və dəyirmi masalar təşkil olunub, müzakirələr aparılıb.

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Dr.Martin Smitz universitetdə 3 gün ərzində çox səmərəli işgüzar görüşlərin keçirildiyini diqqətə çatdırıb. Aparılan müzakirələr, eləcə də universitetin professor-müəllim heyəti ilə görüşü Azərbaycanın ÜTT-yə üzvlüyünün sürətləndirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirib. Azərbaycanın təşkilatı 1997-ci ildən üzvlüklə bağlı müraciət etdiyini vurğulayan maruzəçi, üzvlük prosesi ilə bağlı ikitərəfli, həm də çoxtərəfli danışıqların uğurla davam etdiyini, həmçinin, milli qanunvericiliyin ÜTT-nin müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Təşkilat rəsmisi ÜTT-nin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Tədbirdə professor və müəllimlərin ÜTT-yə üzvlüyün əhəmiyyəti barədə sualların cavablandırılan qonaq bu əməkdaşlığın dünya ölkələri ilə daha sıx ticarət əlaqələrinin qurulmasına, yeni bazarlara çıxış imkanını əldə olunmasına, daxili bazarın liberallaşdırılmasına, məhsulun rəqəbatqabiliyyətiyləliyinin artırılmasına, eləcə də global dəyərlər zəncirinə qoşulmağa, xarici investisiyaların cəlb olunmasına və digər müsbət amillərə xidmət etdiyini bildirib.

Üç gün ərzində davam edən beynəlxalq seminarlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, M aliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsinin Akademiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

AZƏRTAC

Elnarə ÖMƏROVA



Müstəqil siyasət AZƏRBAYCANI dünyada mötəbər söz sahibinə çevirmişdir

Yaxşı göstəricidir bu. Azərbaycan artıq bir zamanların ehtiyac içində olan, özgələrdən borc alan ölkəsindən indi ona ehtiyac duyulan, başqalarına borc verən bir dövlətə çevrilib. Bizim hər birimiz müstəqilliyin ilk illərində, özəlliklə də qarışıqlıq dövründə ələbaxan, hər yerdən yardıma ehtiyac duyan bir məmləkət olduğumuzu xatırlayıırıq. İndi isə bunun tam əksidir. Bu gün Azərbaycana nəinki qonşu dövlətlər, yaxın-uzaq Avrasiya, hətta lap uzaq Amerika və Afrika qitəsi ölkələri belə ehtiyac duyur, bizimlə bərabərhüquqlu münasibətlərə can atırlar.

Bələ bir duruma gəlməyimiz nədən qaynaqların və ümumiyyətlə, bu əlverişli durum Ermənistan–Azərbaycan münakaşesinin həllində bizə nə verə bilər?

Azərbaycanın ehtiyac içində olan ölkədən ona ehtiyac duyulan dövlətə çevrilməsi, heç şübhəsiz ki, təməllərini ulu öndər Heydər Əliyevin yaratdığı, sonrakı mərhələdə Prezident İlham Əliyevin uğurla reallaşdırdığı uzaqgörən strategiya, sənəkdir. Bu strategiya elə dəqiqliklə işlənib hazırlanmışdır ki, gerek duyularsa, onun hər hansı bir məkanə və zamana uyğunlaşdırılması və həyata keçirilməsi istənilən ölkənin uğuruna açar ola bilər. Prezident İlham Əliyevin öz sələfi, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin mahir davamçısı olması, uzaqgörən, böyük siyasəti vaxtında və dərinlərdən mənimsəməsi, eyni zamanda, bacarıqlı etdiyi ölkənin ləyaqətini və yalnız öz xalqının iradəsinə hər şeydən uca tutması bu-günkü əlverişli duruma gəlməyimizin əsas şərtlərinin öndə gedir.

Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyi hesabına bu gün sayılıb-seçilən, iradəsilə hesablaşılan dövlətə çevrilib. Bizim dövlətimiz dünyanın ən böyük gücləri ilə də bərabərhüquqlu tərəf kimi masa arxasında oturmaq sızıntı hiss etmir, özünü ikinci kateqoriyada görmür. İstər ABŞ, istərsə də Rusiya kimi global güclərin təmsilçiləri Prezident İlham Əliyevlə masa arxasında, ayaqüstü görüşlərində mütləq yüksək sayğı

Müstəqillik epoxasının 27-ci ili də uğurla tarixə qovuşdu. 2019-cu ilin ikinci ayı intensiv irəliləyir. Siyasi gündəm öz adəti üzrə qazan kimi qaynayır. Babaların əmanəti, nəvələrin dəyanəti Azərbaycan da, sanki, bu qazanın ən isti bucağında yerləşib. İstər ölkə içində, istərsə də xaricdə Azərbaycanla bağlı müzakirələr aparılır, müxtəlif səviyyələrdə ölkəmizin adı hallandırılır. Bundan başqa, xarici dövlətlərin yüksək rütbəli təmsilçiləri də Azərbaycana gəlir, telefonla zəng edir, ölkəmizlə müxtəlif məsələləri müzakirə edirlər. Bu isə ondan xəbər verir ki, Azərbaycan bu il maraqlı və ar-tıb, dünyanın hər tərəfindən gözlər bizə dikilib, hər kəs bizimlə yaxın olmaq, masa arxasına oturmaq istəyir.

göstərir, onunla qısamüddətli də olsa kəlmə kəsməyə can atırlar.

Ölkəmizə bədxah münasibətini cidd-cəhdlə pərdələməyə çalışan Avropa İttifaqının rəsmiləri, eləcə də Azərbaycanla bağlı maraqlarını bir-birinə güzəştə getməyən Avropa-nın ən aparıcı dövlətləri – Almaniya, Fransa, Böyük Britaniya təmsilçiləri ölkəmizlə, onun lideri ilə işbirliyinə hər zaman önəm verir, müstəqil dövlətimizi özünün əvəzolunmaz tərəfdaşı kimi görür. Bütün bunlar-sa, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın hər şeydən öncə özünə və sözlünə hörmət edən dövlət olmasından, həmçinin ölkə başçısı İlham Əliyevin şəxsi xarizmasından qaynaqlanır.

Dövlətimiz dünyanın bu qarışıq vaxtında da qarşı duran, münakaşədə olan tərəflərin hər biri ilə münasibətlərinin yüksək səviyyəsini qoruyub-saxlamağı bacarmaqdadır. ABŞ və Avropa İttifaqının üstünə davamlı olaraq gəldiyi, sanksiyalar tətbiq etdiyi qonşu Rusiya ilə münasibətlərimiz bütün bu proseslərdə zərər qədar də zədə görməyib. Yaxud da Qərbin uzun illərdən bəri küncə sıxdığı güney qonşumuz İranla münasibətlər də ən yaxşı səviyyədədir. Eləcə də qardaş Türkiyə ilə münasibətlərimizə heç bir qüvvə sərincik və kölgə gətirə bilmir. Ulu öndər Heydər Əliyevin “Bir millət–iki dövlət” uzaqgörənliyi tam gücü ilə dünyaya öz dərsini verir.

Azərbaycan Prezident İlham Əliyevin hakimiyyəti dövründə bir çox uzunmüddətli demokratiya və müstəqillik təcrübəsi olan dövlətlərin

başçıların bəzən bacarmadığı balanslı siyasətilə dünyada artıq bir modelə çevrilib. Dünyanın hər tərəfində siyasi texnoloqlar, ayrı-ayrı fikir mərkəzləri dövlətimizin bu yöndə əldə etdiyi uğurları diqqətlə öyrənir, təhlil edir. Doğrudan da, ABŞ və Avropa Birliyinin təmsilində Qərblə uzunmüddətli qarşıdurma şəraitində olan Rusiya, İran və qardaş Türkiyə ilə münasibətlərin yüksək səviyyəsini qoruyaraq birincilərlə də eyni səviyyədə işbirliyini davam etdirmək çox fərqli dövlətçilik–liderlik təcrübəsi tələb edir.

Bu gün Azərbaycan ABŞ-la Avropa İttifaqının Rusiya, İran və Türkiyə ilə gərşin münasibətlərində tərəf tutmur, öz müstəqil siyasətini yürütməyi bacarır. Düzdür, ABŞ və Avropa İttifaqı istəyər ki, Azərbaycan qonşu Gürcüstan və Ukrayna kimi məhz onların diktesi olub-dursun. Yaxud da Rusiya istəyər ki, Azərbaycan da onun bədnam vassallığını etmiş Ermənistan kimi olsun. Lakin Prezident İlham Əliyevin düzgün taktikası bizə münasibətdə bütün tərəfləri zərərsizləşdirmiş, rəqibdən dostla çevirməyi şərtləndirmişdir.

Söz Ermənistandan düşmüşkən, Azərbaycanın yürütdüyü balanslı və bərabərhüquqlu siyasət, eləcə də işğalçı dövlətlə bağlı apardığı işfəadici siyasət də öz bəhrəsini vermişdir. Bir sözlə, Azərbaycan lideri istər daxili, istərsə də xarici siyasətində 2018-ci il böyük uğurlarla başa vurmağı bacarmış, 2019-cu il də çox dinamik və nüfuzlu bir güclə başlamağı nail olmuşdur.

təsdiqini tapdı. Bu isə ona səbəb oldu ki, Azərbaycanın haqlı mövqeyinə az–çox şübhə edənlər də bizə sayğılı yanaşmağa məcbur oldular. Elə o səbəbdən də Avropa İttifaqı ötən ilin dekabrında qəbul etdiyi hesabatda Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqə sərgiləməli oldu.


Azərbaycanın düzgün taktikası Ermənistanı təkca bu məsələdə deyil, üzvü olduğu bir sıra beynəlxalq qurumlarda da əlverişsiz duruma salıb. Hətta Azərbaycan üzv olmadığı təşkilatlara tamhüquqlu üzv olan Ermənistanı o qurumlarda küncə sıxa bildi. Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu yaxınlar-da Ermənistanın başına gələnlər bu örnəklərdən biridir. Yaxud da Avrasiya İqtisadi Birliyində Ermənistanın arxa plana itələnməsi daha bir üzüqaralığ nümunəsidir. Azərbaycan o qurumlardan heç birinin üzvü deyil. Lakin hər iki qurumda Ermənistanın deyil, bizim sözüümüz keçir. Bu, Prezident İlham Əliyevin şəxsi münasibətləri, ciddiyyəti, ləyaqətli dövlət başçısı olması hesabınadır.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz 2019-cu ildə Ermənistanla münakaşənin həllində daha üstün mövqeyə yüksəlib. Dünyanın, özəlliklə də Azərbaycanla yeni işbirliyinə can atan beynəlxalq güclərin müvafiqi bizim xeyrimizə dəyişib. Yuxarıda da qeyd etdiyimiz kimi, ehtiyac içində olan ölkədən ona ehtiyac duyulan ölkəyə çevrilməyimiz bizə münasibəti və baxışları da kökündən dəyişib. Bu isə istənilən məsələnin həllində xeyrimizə olan çox ciddi amildir. İndi Azərbaycan Rusiyanın, İranın heç cür və heç nəyin hesabına vaz keçmək istəmədiyi bir dövlət olmaqla bərabər, Avropanın, ABŞ-in daha sıx münasibətlər qurmağı, onu öz yanında görməyə can atdığı ölkədir. Bələ bir statusu qazanmaq çətin olsa da, ölkəmiz buna Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ilə nail olmuşdur.

Biz bura Azərbaycanın yaxın coğrafiyadakı qanlı münakaşələrdən kənarda qalmasını, eyni zamanda, ölkə içində dayanıqlı sabitliyin daha da möhkəmləndirilməsini də əlavə edə bilərik. Bir sözlə, Azərbaycan lideri istər daxili, istərsə də xarici siyasətində 2018-ci il böyük uğurlarla başa vurmağı bacarmış, 2019-cu il də çox dinamik və nüfuzlu bir güclə başlamağı nail olmuşdur.

**Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri**

Hamı kimi o da xoşbəxt olmaq istəyirdi. Ailə quran-da da ürəyində min bir arzu, istəklə həyatının firavan günlərini düşünərək bu addımı atmışdı. Həyat yoldaşı sayılıb-seçilən, Vətən üçün gərəkli sənət sahibi idi. İctimai asayışı qoruyanların biri kimi, Xocalı aeroportunda polis zabiti idi.



Gövhər Fətullayevanın valideynləri Dərsləyazdan idilər. Amma məlum səbəblərdən İsmayillıya köç etmişdilər. 1988-ci ilin sentyabrında İsmayillıdan Xocalıya yön alan toy karvanı Şahin Haqverdiyevlə Gövhərin şərəfinə düzənlanmışdı. Bəzənmiş maşınların irəlilədiyi uzun yol xəyalında onu xoşbəxtliyə aparırdı, arzu-

Xocalı sakinlərinin başının üstünü alan düşmən asl vəhşilik törətdi. Aynı 26-na keçən gecə silahlı dəstələrlə şəhərə hücumla keçib, dinc sakinləri gülləbaran etdilər. Onlara başqə tarixində ən qanlı və amansız faciələrdən birini yaşatdılar: qadın, uşaq, gənc, yaşlı demədən, qarşılarına çıxanı, hətta daldada gizlənməni belə tapıb gülləyə tuş etdilər. Bütün Xocalı ailələri kimi, Gövhərgilin ailəsi də o soyqırımı, o nəsillə kəsəsinə istiqamətlənmiş terroru gözləri ilə görüb, ürək sızılışı ilə yaşadı.

Güllə yağışı, BTR-lərin səsi, bədnam qonşuların hay – harayı dinc sakinlərin kömək, imdad diləyən səslerini eşidilməz etmişdi. Kimisi qaçmaq, kimisi harada isə gizlənmək, kimisi də sakitcə oturub ölümünü gözləmək barədə düşündü. Ara elə qarışmışdı ki, ağız deyənə qulaq eşitmirdi... Dinc sakinlərin qanına susayan, yaxşı təlimlənmiş düşmən isə bir addımlıqda idi.



Şahin Məşədi oğlu Haqverdiyev (1962-1992)

rını amputasiya etməli olurlar. 23 yaşlı Gövhər oradan İsmayillıya ata-anasının yanına qayıdır və beləliklə, 3 illik xoşbəxt, hər anını indi gözə yaşı ilə xatırladığı ailə həyatına son qoyulur.

Gövhər indiki İsmayillıdan Bakıya köçmüş doğmaları ilə bir



“Xocalıdan sonra yaşamağı ümidimi itirmişdim”...

ların gerçəkləşməsinə istiqamət götürmüşdü...

...Üç il beş aylıq ailə həyatı ona dünnyaları baxs etmişdi. Qəlbindəki böyük sevgiyə indiyədək də sahiblənən Gövhər həyat yoldaşının ağır və məsuliyyətli işindən usanmırdı. Bəzən gecəni səhərə qədər oyaq qalırdı, hansı tapşırığı isə yerinə yetirən Şahini şübhəyə qoşmağa qoşulardı. Çox mehriban dola-nırdılar.

Ta ki...

Fevralın 24-də artıq Xocalı sakinləri bildirdilər ki, şəhərə hücum olacaq. Amma, təbii ki, nəticənin belə olacağını düşünmək mümkün deyil. İndi bəzən deyirlər ki, “səizə bir saat icazə veririk, meyitlərinizi götürün”. Fasilələrlə verilən o bir saatla nə qədər daşımaq mümkün idisə, onu edirdilər. Bir saat sonra atəş başlayırdı. Allahverdi Bağirovun dəstəsi, xocalılar və ağdam-lılar hamısı bu ağır iş çiyin vermişdilər. Gətirilənlərin içindən hərə öz ailə üzvünü tapır və dəfn edirdi. Hamının gözü öz ölüsünü axtarırdı. 30 yaşlı Şahindən isə xəbər çıxmırdı ki, çıxmırdı. ...Bu qəribə eldə Şahin ona bütün doğmaları nı avaz eləmişdi. İndi onun yoxluğuna heç vaxt inanmaq istəmirdi. Düşündürdü ki, hansısa tapşırığın dalınca gedib və tezliklə dönəcəkdir. Amma Şahin dönmədi. Gövhərin həyata, yaşamağına nə ümidi qalmışdı, nə də inamı.

...Gövhərin digər qayını Cavanşir Gülləbi məsinə qədər gəlib çıxıb bilir və bir gecə yaralı halda orada qalırdı. Ertəsi gün Ağdamda gələndə artıq ayaqlarını don vurdugundan sonradan barmaqla-

Faciənin ertəsi günündən meyitləri Ağdamda daşımağı başladılar. Gövhərin 43 yaşlı qayını David Haqverdiyev Naxçıvanın düzündə Əlif Hacıyevlə bir yerdə şəhid oldu. Qayınasının meyiti meşədə qalmışdı. Həyat yoldaşı Şahinin öldü-qaldısından isə xəbər yox idi.

20 gün baldızgildə qalan Gövhər gecə-gündüz gözlərini Xocalı yulundan ayıramayıb. 20 gün Ağdamda məsciddə meyt daşımb. “Bu dəfə Şahini mütləq gətirərdim”, – deyə-deyə gözləri yol çəkib, ürəyi qubarı bağla-yıb. Çünki erməni yaramazlar xəbər göndərirdilər ki, “səizə bir saat icazə veririk, meyitlərinizi götürün”. Fasilələrlə verilən o bir saatla nə qədər daşımaq mümkün idisə, onu edirdilər. Bir saat sonra atəş başlayırdı. Allahverdi Bağirovun dəstəsi, xocalılar və ağdam-lılar hamısı bu ağır iş çiyin vermişdilər. Gətirilənlərin içindən hərə öz ailə üzvünü tapır və dəfn edirdi. Hamının gözü öz ölüsünü axtarırdı. 30 yaşlı Şahindən isə xəbər çıxmırdı ki, çıxmırdı. ...Bu qəribə eldə Şahin ona bütün doğmaları nı avaz eləmişdi. İndi onun yoxluğuna heç vaxt inanmaq istəmirdi. Düşündürdü ki, hansısa tapşırığın dalınca gedib və tezliklə dönəcəkdir. Amma Şahin dönmədi. Gövhərin həyata, yaşamağına nə ümidi qalmışdı, nə də inamı.

...Gövhərin digər qayını Cavanşir Gülləbi məsinə qədər gəlib çıxıb bilir və bir gecə yaralı halda orada qalırdı. Ertəsi gün Ağdamda gələndə artıq ayaqlarını don vurdugundan sonradan barmaqla-

yerdə Binaqədi rayonunun “Xutor” adlanan ərazisində yaşayırdı.

Mən ondan “Bəlkə toy şəkillərinizdən, xoşbəxt anları-nızdan fotolarınız qala”, – deyə soruşdum. “Bir canımızdan başqa, nə götürə bildik ki? Bu şəklidə qohumlardan birinin evindən götürmüşdüm”, – deyib kövrəldi.

... Onu da deməyə bilmirəm ki, gənc yaşından tək qalan, elçi düşənlərə birmənalı şəkildə “yox” cavabını verən, Allahın övlad payından da məhrum etdiyi bu xanım o böyük sevginin istisini hələ də qəlbində saxlayır, bir an belə sevdəyi insanı unutmur. Ürəyini ovundurmağı Şahinin qəbrinin olmaması isə başqa ağırli mövzudur...

Etiraf etdiyinə görə, Gövhərin qəlbini ovutduğu yeganə yer Xocalı prospektindəki “Ana fəryadı” abidəsində şəhid polis Haqverdiyev Şahin Məşədi oğlunun adı yazılmış lövhədir.

Cənab Prezidentin imzalaşdığı humanist fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni şəhid polis zabitinin həyat yoldaşı Gövhər də alacaq. Bu, onun yurd dərdini, şəhidinin faciəsini unudurmada da, böyük kömək, dayadığı. Gövhərin adını hamı də dövlət tərəfindən mənzillə təmin ediləcək şəhid ailələrinin siyahısına salıblar. O deyir: “Bilirəm ki, müharibə olan dövrlərdə qan da tökülür, şəhidlər də olur. Kaş ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Onda bizim yanan qəlbimizə su səpilər. Şəhidlərimizin nigaran ruhları rahatlıq tapar”.

**Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”**

Məktəblərdə ilk dərslər Xocalıya həsr ediləcək



“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə”

Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) Tədbirlər planı təsdiqlənib.

soyqırımını əks etdirən materi-allar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq. Təhsil müəssisələrində müəllim və şagird kollektivi soyqırımı şəhidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Qeyd olunan tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermmiş Vətən övladlarını yad etmək, böyüməkdə olan nəsllə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında haqiqətləri dünyaya çatdırmaq məqsədlərinə xidmət edir.

**M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**

Təqaüdlərin artırılması dövlətimizin təhsil sahəsinə qayğısının təcəssümüdür



□ **Bildiyimiz kimi, Prezident İlham Əliyev “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ali təhsil və orta ixtisas təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi nəzərdə tutulur. Bu, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artması deməkdir.**

Sərəncamla bağlı Bakı Dövlət Universitetinin tarix fakültəsi magistratura pilləsinin 1-ci kurs tələbəsi Aytəkin Yusifi redaksiyamıza fikirlərini bildirdi:

– Dövlət başçısı cənab İlham Əliyevin son sərəncamını Azərbaycan gəncliyinə, təhsil, elm sektoruna qayğınının növbəti təzahürü hesab edirəm.



ayrılır. Gənclər üçün Prezident təqaüdüünün təsis edilməsi də bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Hazırda bir tələbənin təhsil alması üçün ailəsindən gələn dəstəkdən əlavə, yaxşı təqaüdüldən verilməsi mütləq zəruridir. Bu baxımdan, son fərman və sərəncamlar tam yerində və zamanında atılmış addımdır. Tələbələrin sosial rifahının yaxşılaşdırılması hazırkı dövrdə ehtiyac duyulan məsələdir.

**Anar TURAN,
“Xalq qəzeti”**

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim



□ **Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.**

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi, Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Zəngin döyüş təcrübəsi top-

lamış Əfqanıstan müharibəsi iştirakçıları 1988-ci ildən 1994-cü ilədək Qarabağ müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak ediblər. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlığa və şücaətə görə Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına, 36 nəfəri "Azərbaycan bayrağı" ordeninə, müxtəlif dövlət təltiflərinə və medallara, həmçinin bir neçə hərbi qulluqçu general ali rütbəsinə layiq görüldü. Əfqanıstan müharibəsinin azərbaycanlı veteranlarının fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq nümayəndir.

Bu gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu vurğulayan Xidmət rəisi

onların cəmiyyət həyatında fəallıq iştirak etdiklərini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini deyib. Xüsusi qeyd olunub ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmillətçi Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı" Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşev bildirib ki, başa çatmasından 30 il keçməsinə baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.

Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan müharibəsi veteranlarına ünvanlanan təbrik məktubunu oxuyub.

Əfqanıstan müharibəsi veteranları arasında çıxış edən Əfqanıstan müharibəsindən iki "Qırmızı Döyüş Bayrağı"

ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabıt Şakir Əhmədov xatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət və qayğıdan danışib. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev Əfqanıstan müharibəsinin başa çatmasının 30-cu ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. Müharibə iştirakçıları üçün xidmətlərinin qiymətləndirilməsində malların keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verəcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təndərlə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

B1. Benefisiar (alan) bank Adı – Dövlət Xəzinədarlığı Agentliyi Kod – 210005 VÖEN – 1401555071 M/h – AZ41NABZ 01360100000000003944 SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar) Adı – DIN-in Daxili Qoşunlarının Baş İdarəsi

h/h – AZ44CTRE 00000000000002458570 VÖEN – 1500426471

D3. Bütcdə təsnifatının kodu – 142340.

D4. Bütcdə səviyyəsinin kodu – 7

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici ildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 1 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74, "AzIntelecom" MMC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində tətbiq olunan SERP program təminatının modullarının kotirovka sorğusu üsulu ilə illik texniki dəstəyin satın alınmasını həyata keçirir.

SERP programına aşağıdakı modullar daxildir:

1. İnsan resursları modulu
2. İşçilərin əmək haqqının hesablanması modulu
3. Mal-material uçotu modulu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə avtomat və süngü bıçaq üçün qayışın, daraq çantasının və digər malların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verəcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təndərlə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

B1. Benefisiar (alan) bank Adı – Dövlət Xəzinədarlığı Agentliyi Kod – 210005 VÖEN – 1401555071 M/h – AZ41NABZ 01360100000000003944 SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar) Adı – DIN-in Daxili Qoşunlarının Baş İdarəsi

h/h – AZ44CTRE 00000000000002458570 VÖEN – 1500426471

D3. Bütcdə təsnifatının kodu – 142340.

D4. Bütcdə səviyyəsinin kodu – 7

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsl);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır.

Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;

- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analogi işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);

- müvafiq mallar və xidmətlər üzrə mənsə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 19 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 2 aprel 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsl və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 3 aprel 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Telefonlar – 569-95-10, 590-65-31, əlaqələndirici şəxslər – Ə.Əliyev və V.Məmmədov.

Daxili Qoşunların tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Lot-1.Şəbəkə təhlükəsizliyinin mərkəzi idarəetmə program təminatına texniki dəstək, trafik in təhlükəsizliyinə nəzərdə tutulan xidmətin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə baxmayaraq, Əfqanıstan müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti

boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Beynəlxalq iqtisadiyyat (ingilis dili) kafedrası üzrə

- İqtisad üzrə fəlsəfə doktoru, dosent - 1 yer (0,5 ştat)
- İqtisad üzrə fəlsəfə doktoru, müəllim - 1 yer
- Müəllim - 1 yer (0,5 ştat)
- İqtisad üzrə fəlsəfə doktoru, müəllim - 1 yer (0,5 ştat)

Beynəlxalq iqtisadiyyat kafedrası üzrə

- Müəllim - 1 yer

- Müəllim - 1 yer (0,5 ştat)

İqtisadiyyatın tənzimlənməsi kafedrası üzrə

- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer (0,5 ştat)
- Müəssisənin iqtisadiyyatı kafedrası üzrə
- İqtisad elmləri namizədi, dosent - 1 yer
- İqtisad elmləri namizədi, dosent - 1 yer
- Baş müəllim - 1 yer (0,5 ştat)
- Assistent - 1 yer

Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrası üzrə

- İqtisad elmləri namizədi, dosent - 1 yer
- İqtisad elmləri namizədi, dosent - 1 yer (0,5 ştat)
- Maliyyə və maliyyə institutları kafedrası üzrə
- İqtisad elmləri namizədi, dosent - 1 yer
- Müəllim - 1 yer

Statistika və ekonometrika kafedrası üzrə

- Assistent - 1 yer

Nəzəri və praktiki iqtisadiyyat kafedrası üzrə

- İqtisad elmləri doktoru, professor – 1 yer (0,5 ştat)

- İqtisad elmləri doktoru, professor -1 yer

Mülki müdafiə kafedrası üzrə

- Baş müəllim -1 yer

Menecment kafedrası üzrə

- İqtisad elmləri namizədi, dosent -1 yer
- Baş müəllim - 1 yer
- Müəllim - 1 yer

Riyaziyyat kafedrası üzrə

- Fizika-riyaziyyat elmləri namizədi, dosent - 1 yer
- Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent -1 yer
- Müəllim - 1 yer
- Müəllim - 1 yer (0,5 ştat)
- Müəllim - 1 yer (0,5 ştat)

Ticarət və gömrük işinin təşkili kafedrası üzrə

- İqtisad elmləri namizədi, dosent - 1 yer (0,75 ştat)
- İqtisad elmləri namizədi, dosent - 1 yer (0,75 ştat)
- İqtisad elmləri namizədi, dosent - 1 yer (0,75 ştat)
- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim -1 yer (0,75 ştat)
- Assistent - 1 yer (0,5 ştat)

Biznesin idarə edilməsi kafedrası üzrə

- İqtisad elmləri namizədi, dosent - 1 yer
- İqtisad elmləri namizədi, baş müəllim - 1 yer (0,75 ştat)
- İqtisad elmləri namizədi, baş müəllim - 1 yer
- Müəllim - 1 yer (0,5 ştat)
- Müəllim - 1 yer (0,5 ştat)

Azərbaycan dili kafedrası üzrə

- Filologiya elmləri namizədi, dosent - 1 yer
- Qida məhsullarının texnologiyası kafedrası üzrə
- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer

Texnoloji maşınlar və sahə avadanlıqları kafedrası üzrə

- Fizika-riyaziyyat elmləri namizədi, dosent - 1 yer
- Baş müəllim - 1 yer
- Riyaziyyat üzrə fəlsəfə doktoru, müəllim - 1 yer
- Müəllim - 1 yer

Dizayn kafedrası üzrə

- Müəllim -1 yer (0,5 ştat)

Rəqəmsal iqtisadiyyat və informasiya kommunikasiya texnologiyaları kafedrası üzrə

- Texnika elmləri doktoru, professor - 1 yer (0,5 ştat)
- İqtisad elmləri doktoru, professor - 1 yer
- Texnika elmləri namizədi, dosent -1 yer
- Fizika-riyaziyyat elmləri namizədi, dosent - 1 yer
- Fizika-riyaziyyat elmləri namizədi, dosent - 1 yer

- Texnika elmləri namizədi, dosent -1 yer
- İqtisad elmləri namizədi, dosent 1 yer (0,5 ştat)
- İqtisad elmləri namizədi, dosent - 1 yer (0,5 ştat)
- Fizika-riyaziyyat elmləri namizədi, baş müəllim - 1 yer
- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer
- Riyaziyyat üzrə fəlsəfə doktoru, müəllim - 1 yer
- İqtisad üzrə fəlsəfə doktoru, müəllim - 1 yer
- İqtisad üzrə fəlsəfə doktoru, müəllim - 1 yer
- İqtisad üzrə fəlsəfə doktoru, dosent - 1 yer

İstehlak mallarının ekspertizası kafedrası üzrə

- Texnika üzrə fəlsəfə doktoru, dosent - 1 yer

Standartlaşdırma və sertifikatısiya kafedrası üzrə

- Texnika elmləri namizədi, dosent - 1 yer

- Baş müəllim - 1 yer

- Baş müəllim - 1 yer

İqtisadiyyat və işlətmə kafedrası üzrə

- Baş müəllim - 1 yer

- Siyasi elmlər üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer

- Baş müəllim - 1 yer

- Siyasi elmlər üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer

- Baş müəllim - 1 yer (0,5 ştat)

- Müəllim - 1 yer

- Müəllim - 1 yer

İqtisadiyyat kafedrası üzrə

- İqtisad elmləri doktoru, professor - 1 yer

- İqtisad elmləri namizədi, dosent - 1 yer

- İqtisad üzrə fəlsəfə doktoru, dosent - 1 yer

İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası

- İqtisad elmləri namizədi, dosent - 1 yer
- İqtisad elmləri namizədi, dosent -1 yer (0,5 ştat)
- İqtisad üzrə fəlsəfə doktoru, dosent - 1 yer

- Baş müəllim - 1 yer (0,5 ştat)

- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim - 1 yer (0,5 ştat)

İqtisadiyyat və idarəetmə kafedrası

- İqtisad elmləri namizədi, dosent- 1yer (0,5 ştat)
- İqtisad elmləri namizədi, dosent- 1yer (0,5 ştat)
- Müəllim - 1 yer (0,5 ştat)

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu üzrə

Dünya iqtisadiyyatı və geoiqtisadi əlaqələr şöbəsi

- İqtisad elmləri namizədi, böyük elmi işçi - 1 yer

Makroiqtisadi siyasət şöbəsi

- Elmi işçi - 1 yer

Sosial inkişaf problemləri şöbəsi

- İqtisad üzrə fəlsəfə doktoru, böyük elmi işçi - 1 yer
- Regionların sosial-iqtisadi inkişaf problemləri şöbəsi

- Böyük elmi işçi - 1 yer

Kafedra müdiri

- İqtisadiyyat

- İqtisadiyyat və biznesin idarə edilməsi

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun namizədlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- Ərizə
 - Kadrlar üçotunun şəxsi vəərəqəsi
 - Tərcümeyi - hal
 - Ali təhsil (baza təhsili) haqqında diplomun surəti
 - Elmi dərəcə haqqında diplomun surəti
 - Elmi ad haqqında diplomun surəti
 - Elmi və elmi metodiki işlərin siyahısı
- Sənədlərin qəbulu müddəti elan dərc edildikdən 1 ay keçmədəkdir. Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı ünvana təqdim olunmalıdır.
- AZ1001. Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, otaq 224, II mərtəbə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).
- Telefon- 492-73-72.

REKTORLUQ

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi

2019-cu il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Yaşıllıqların salınması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıda- kı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanları- na malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlıları əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-R.R.Namazov, tele- fon- 644-73-71.

Ünvan- Sumqayıt şəhəri, 41-ci məhəllə.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 300 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa- ba ödəməlidirlər:

Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in

Yaşıllaşdırma İdarəsi

ABB-nin Sumqayıt filiali

Kod-805658

VÖEN- 9900001881

M/h-AZ03NABZ0135010000000002944

H/h- AZ32İBAZ38060019449616318213

VÖEN-2900390241

SWIFT BIK - AİİBAZ 2 X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı ərizə. (ərizədə müəssisənin adı, yerləşdiyi ünvən, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalan- mış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində

bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibar- sız sayılır və qiymətləndirilməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yeterli olması vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilən ünvandan ala bilərlər və sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 15 mart 2019-cu il saat 18.00-a qədər təqdim etməlidirlər.

İddiaçılar tender təklifini 1 aprel 2019-cu il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 2 aprel 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, 41-ci məhəllədə açılacaqdır.

İddiaçılardan səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu- nuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

ŞƏKİ REGIONAL MƏDƏNİYYƏT İDARƏSİ

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Tədbirlərin təşkilinin satın alınması. Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıda- kı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analo- ji işlərdə təcrübəsi və maliyyə imkanları.

Tenderdə iştirak etmək istəyənlər 80 manat məbləğdə iştirak haqqını göstərilən he- saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 171 nömrəli ünvandan (əlaqələndirici şəxs-İsmayilova

Dilbazi Sabir qızından (telefon- 02424-4-67- 93) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa- ba köçürməlidirlər:

Təşkilat-Şəki Regional Mədəniyyət İdarəsi

VÖEN- 3001428721

Adı- Şəki YXO

H/h- AZ 03AİİB 32051019447000201170

VÖEN- 3001428721

Bank- “Kapital Bank”-ın Şəki filiali

Kod- 200703

VÖEN- 9900003611

Mh AZ 37 NABZ

01350100000000001944

S.W.I.F.T.BIK.AİİBAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarıl- mır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalı- dır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-

olmaması barədə müvafiq arayışlar;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstəribsə, bütün fəaliyyəti dövrü üçün);

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 mart 2019-cu il saat 11.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 aprel 2019-cu il saat 11.00-a qədər Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 171 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 5 aprel 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender komissiyası

ŞƏKİ REGIONAL MƏDƏNİYYƏT İDARƏSİ

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıda- kı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analo- ji işlərdə təcrübəsi və maliyyə imkanları.

Tenderdə iştirak etmək istəyənlər 80 manat məbləğdə iştirak haqqını göstərilən he- saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 171 nömrəli ünvandan (əlaqələndirici şəxs-İsmayilova Dilbazi Sabir qızından (telefon- 02424-4-67- 93) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa- ba köçürməlidirlər:

Təşkilat-Şəki Regional Mədəniyyət İdarəsi

VÖEN- 3001428721

Adı- Şəki YXO

H/h- AZ 03AİİB 32051019447000201170

VÖEN- 3001428721

Bank- “Kapital Bank”-ın Şəki filiali

Kod- 200703

VÖEN- 9900003611

Mh AZ 37 NABZ

01350100000000001944

S.W.I.F.T.BIK.AİİBAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-

<

Xarici xəbərlər

ABŞ

NASA rəhbərinin bəyanatı



kimi isə belə uçuş üçün hazırlanan sınaqdan keçirilməsi tələb olunur. Məlumatı "Belta" yayıb.

Hindistan

100 milyard dollar investisiya

Qarşıdakı 2 ildə Hindistan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə yatırılacaq. Bunu Hindistana səfər edən Səudiyyə Ərəbistanının valihədi şahzadə Məhəmməd ibn Salman bəyan edib.

Bildirilir ki, irihəcmli sərmayə energetika, nəqliyyat, sənaye, turizm və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Xəbəri "Business Insider" verib.

Almaniya

Ticarət balansına görə dünya lideri



təşkil edib. Bu göstərici ilə Almaniya dünyada birinci yere çıxıb. Məlumatı "Euronews" yayıb.

Rumıniya

Təmsilçi müəyyənəliş

"Eurovision 2019" mahnı müsabiqəsində Rumıniyanı bəstəkar-müğənni xanım Ester Peoni təmsil edəcək. Bildirilir ki, o, müsabiqədə "On a Sunday" mahnısı ilə çıxış edəcək. Qeyd edək ki, Ester Peoni müsabiqə üçün Rumıniyada keçirilən milli seçimlərdə 65 bal toplayıb. Məlumatı "SeFon.me" yayıb.



İspaniya

"Barselona"nın yeni tapıntısı



lona" ilə uzunmüddətli müqavilə imzalayacağı bildirilir. Müdafiəçi əvvəlcə "Barselona"nın "B" komandasında forma geyinəcək.

Qeyd edək ki, Vitao Braziliyanın 19 yaşlılardan ibarət millisinin kapitanıdır. Xəbəri "Marca" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Nursultan Nazarbayev Kral Salmanla telefonla danışib



Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al-Səud arasında telefon bağlantısı olub. Xəbəri Qazaxıstanın dövlət başçısının administrasiyasının rəsmi məlumatına istinadən "Anadolu" agentliyi yayıb.

Məlumatda qeyd olunur ki, telefon bağlantısı Səudiyyə Ərəbistanı tərəfindən təşəbbüsü ilə baş tutub.

Liderlər ölkələr arasında ticarət-iqtisadi və investisiya sahələrində əlaqələrin gücləndirilməsində maraqlı

olduqlarını bildiriblər.

Mənbənin bildirdiyinə görə, telefon danışığı zamanı həmçinin atom və bərpa olunan enerji sahələrində, eləcə də Qazaxıstanda neft və qazın emalında birgə layihələrin uğurla icra olunmasının əhəmiyyəti vurğulanıb.

Bundan başqa tərəflər hazırda dünya bazarlarında enerji resurslarının vəziyyətini müzakirə ediblər. Enerji daşıyıcıları qiymətlərinin nizamlanmasında neft ixrac edən ölkələrin xüsusi rolu qeyd olunub.

Dövlət başçıları qarşılıqlı görüşlər ənənəsini davam etdirməyin əhəmiyyətini qeyd ediblər. Lakin iki ölkə liderinin nə vaxt və harada görüşəcəyi barədə hələlik məlumat verilmir.

M.HACIXANLI, "Xalq qəzeti"

"Sinxua" agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar və Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) liderləri Donald Tramp və Kim Çen İn arasında fevralın 27-28-də Hanoy şəhərində keçiriləcək sammit iki gün deyil, bir gün ola bilər.

Liderlərin görüşü ilə bağlı planlar dəyişib

Mənbə qeyd edir ki, bu barədə Vyetnam və ABŞ siyasi dairələrindəki bir neçə mənbə məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, planlar dəyişib və çox güman ki, Kim Çen İn və Donald Tramp yalnız birgünlük görüşlə kifayətlənəcək.

Bu versiyayı ABŞ nümayəndə heyətinin Hanoya səfər planı da təsdiq edir. Sənədə əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüş keçirəcək, Kim Çen İnla danışıqlar isə növbəti gün baş tutacaq.

Ekspertlərin plan dəyişikliyi səbəbləri barədə fikirləri isə müxtəlifdir. Bəziləri düşünür ki, bu, ABŞ və KXDR-in nüvəsizləşdirmə ilə bağlı razılığa nail olmadıqı mənasına gəlir. Digər mütəxəssislər isə, əksinə, hesab edirlər ki, ilkin məsləhətləşmələr zamanı bütün məsələlərdə razılıq əldə olunub və bu səbəbdən dövlət başçıları yalnız satış imzalamaq üçün bir araya gələcək.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir.

Londonun "İCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 67,07, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir bareli 56,70, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 68,90 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC-ə üzv və üzv olmayan dövlətlərin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri dünya bazarında "qara qızıl"ın qiymətinin artmasına səbəb olub.

Xatırladaq ki, sutkada 1,2 milyon barel hasilat azaldılıb. Bunun 800 milyon bareli OPEC-ə üzv ölkələrin, 400 milyon bareli isə üzv olmayan dövlətlərin payına düşür.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

"Kapital Bank" ASC səhmdarlarının nəzərinə!

12 aprel 2019-cu il saat 11.00-da "Kapital Bank" ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

- "Kapital Bank" ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması haqqında.
- "Kapital Bank" ASC tərəfindən 2018-ci ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi haqqında.
- Digər məsələlər.

- ✓ Sabuncu rayonu 67 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinə məxsus olan möhür və künc ştamplı itdiyi üçün etibarsız sayılır.
- ✓ 2003-cü il sentyabrın 12-də Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Qənizadə Mütəllim Qafar oğlunun adına verilmiş 9345 nömrəli müqavilə itdiyi üçün etibarsız sayılır. Bakı, Sabuncu rayonu, Nardaran qəsəbəsi, bağ № 95.

Hava proqnozu

➔ Fevralın 22-də ➔ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, ararib güclənəcək. Gecə 3-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm cıvə sütunundan 766 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. ➔ Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz

8-13 dərəcə isti olacaq. ➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq. ➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq. ➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə

duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. ➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilasuvər, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq. ➔ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Hulusi AKAR: Türkiyə terror yuvalarını dağıtmaqda israrlıdır



Türkiyə Münbiçdə və Fəratın şərqində terror yuvalarını tamamilə məhv etməkdə qərarlıdır. Belə bir bəyanatla müdafiə naziri Hulusi Akar Hakkari əyalətində çıxış edib. Məlumatı "Anadolu" agentliyi yayıb.

"Bizim Silahlı Qüvvələrimiz bunun üçün hərtərəfli hazırlıq işləri görüblər. Vaxtı çatanda lazımı addımlar atılacaq və bununla da YPG tərəfindən ölkəmizin sərhədləri və xalqımız üçün təhlükələrə son qoyulacaq", - deyər Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətli yanaşır: "Bizim bütün addımlarımız

xalqımızı və sərhədlərimizi qorumağa yönəlib. Başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz Suriya və İraqın da ərazi bütövlüyünə hörmətli yanaşıırıq. Hazırda bizim bu qonşularımız düşükləri vəziyyətlə əlaqədar terrorizmə qarşı mübarizə apara bilmirlər. Ona görə də bunu biz edirik".

Akar xatırladı ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları regionda sülhün təminatına böyük töhfə verib. Bu əməliyyatlar beynəlxalq hüquq normaları, o cümlədən, dövlətlərin özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. "Türkiyə regionda hansısa etnik qruplara deyil, terror qruplaşmalarına qarşı mübarizə aparır. Bizim etnik və dini qruplarla heç bir problemimiz yoxdur. Kürd qardaşlarla da bizi möhkəm tellər bağlayır, illərle duz-çörək və ümumi coğrafiyanı bölüşmüşük".

H.Akar dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güllərle birgə ABŞ-a səfəri ərəfəsində bəyan edib ki, bu ölkənin müdafiə nazirinin müavini Patrik Şenaxenlə və digər rəsmilərlə görüş zamanı da ilk növbədə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Paşa ƏMİRANOV, "Xalq qəzeti"



milyard dollar gəlir gətirən meşə təsərrüfatına yeni nəfəs verəcəyini düşünür.

Hazırda Avstraliyada hər il atmosfərə 500 milyon ton istilik qazı atılır. Ekoloqların fikrincə, kömürdən aktiv istifadə və onun ölkə iqtisadiyyatı üçün önəmli zərərli qazların həcmnin azaldılması üçün əsas maneədir. Kömür sənayesi ölkədə hasil olunan enerjinin 60 faizdən çoxunu, eləcə də ölkənin əsas ixracatını təşkil edir.

Qeyd edilir ki, hazırda Avstraliyanın yalnız 17 faizi meşədir. Qitədə meşə sahələrinin artırılmasının istilik qazlarının həcmi hər il 26-28 faiz azaltılmağa imkan verəcəyi gözlənilir.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Suraxanı rayonundan İlqar Abbasov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov suranın Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadəyə heyat yoldaşı

GÜLNARƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənova əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Xalq qəzeti"nin kollektivi qələm yoldaşları Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadəyə heyat yoldaşı

GÜLNARƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Nail Şahverdiyev və "Varidat Hüquq Şirkəti"nin kollektivi Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Famil Sabitova

anası AYNA SABİTOVA

ve qardaşı FAZİL SABİTOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARIŞ 602

QIYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00